


63.3(2) Az  
A 34

# Məmmədağa Ağarzaoğlu



# DÖYÜŞ SONGORİ

63,3(2)A2

A34

MƏMMƏDAĞA  
AĞARZAOĞLU

# DÖYÜŞ SƏNGƏRİ

(«Qobu və qobular» silsiləsinə)



P. Kəçəri adına  
Azərbaycan Dövlət Uşaq  
KİTABXANASI

INV. № 88291

БАКЫ -



- 2002

*Bu kitabıñ işiq üzü görməsinə mənəvi  
və maddi köməyini əsirgəməyən  
həmyerlilərimizə minnətdarlığımızı bildirir,  
bu xeyirxahlığı doğma yurduna  
övlad məhəbbəti və Vətən uğrunda,  
sülh yolunda həlak olmuş həmvətənlərinin  
əziz xatirəsinə ehtiram əlaməti kimi  
qiymətləndiririk.*

**Məmmədağa Ağarzaoglu. Döyüş səngəri** («Qobu və qobulular» silsiləsindən).- Bakı: Mütərcim, 2002. - 84 səh.

«Döyüş səngəri» Məmmədağa Ağarzaogluñun «Qobu və qobulular» silsiləsindən olan ilk kitabıdır. Əsərdə Bakının qədim kəndlərindən olan Qobunun igid övladlarının qəhrəmanlıqlarından söz açılır.

1918-ci ildə erməni daşnakları ilə, 1941-1945-ci illərdə alman faşistləri ilə, 1979-1989-cu illərdə Əfqanıstan döyüslərində və nəhayət Qarabağ uğrunda gedən döyüslərde Qobu kəndinin mərd oğullarının göstərdikləri igidliklər, şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanların həyat yolu da kitabda öz əksini tapır.

Əsərdə həmçinin döyüslərin baş verdiyi tarixi şəraitə də nəzər salınır.

## NƏCİB TƏŞƏBBÜS

Məmmədağa Ağarzaogluñun «Qobu və qobulular» silsiləsindən yazıları ilk günlərdən diqqəti cəlb etməklə müəllifə qarşı məndə gözəl hissələr yaratdı. Özünün vaxtını, əməyini bu nəcib işə həsr edən insan sözün əsl mənasında diqqətə və hörmətə layiqdir.

Qobu Bakının qədim kəndlərindən olmaqla onun ümumən Bakı iqtisadi zonasının inkişafında özünəməxsus yeri olmuş, kəndin əhalisi isə cəmiyyətin inkişafında iştirak etmişdir. Silsilədən olan bu birinci kitabında M. Ağarzaoglu kənd əhalisinin Azərbaycan torpaqlarının müdafiəsində iştirak etməsindən bəhs edən yazılarını vermişdir. Qobuluların 1918-ci ildə erməni daşnakları ilə, 1941-1945-ci illərdə alman faşistləri ilə, 1979-1989-cu illərdə Əfqanıstan döyüslərində və nəhayət, Dağlıq Qarabağ uğrunda döyüslərdə fədakarcasına vuruşmasından, Vətən uğrunda şəhidlik zirvəsinə yüksəlmiş insanların həyatından bəhs edən bu yazıları oxuduqca fərəh və həyəcan hissi keçiririk.

Fəxr edirik ki, bizim həmkəndlilərimiz, doğmalarımız Azərbaycanın, Vətənin bütövlüyü uğrunda müharibənin ön cərgələrində olmuş, qəhrəmancasına vuruşmuş, öz xalqının, elinin tarixi ənənələrinə sadıq olmuşlar. Həyəcan və təəssüf hissi keçiririk ona görə ki, bu insanların bir çoxu gənc yaşlarında şəhid olmuşdur. Allah onlara rəhmət eləsin!

Bu silsilədən olan yazılar sözsüz ki, gələcək nəslin təbiyəsində mühüm rol oynayacaq, onların öz köklərini tanımaqdə, kimliklərini dərk etməkdə bir mayak olacaqdır.

Mən Məmmədağa Ağarzaogluñun bu təşəbbüsünü alqışlamaqla ona gələcək yaradıcılığında uğurlar arzulayıram.

**Baba Daşdiyev,**  
istəfada olan polkovnik

A 4702060000  
AB 022004 63(99) - 02

© Mütərcim, 2002

# GİRİŞ

Ey Şəhriyar! Öz vətənpərvərliyinlə  
çox da öyünmə. Vətənin hər səngərində  
yüzlərlə sən kimilər qurban olmuşlar.

## Şəhriyar

Qobunun uzaq və yaxın keçmişində parlaq və diqqətəlayiq səhifələr çöxdür. Onlardan biri də fəxr və iftixarla danışmağa çoxlu nümunəsi olan döyüş və hünər salnaməsidir. Yaşı heç bir əsrə də çatmayan bu tarixi nəzərdən keçirdikdə ayrı-ayrı nəsil-lərin biri-digərini necə layiqincə əvəz etməsi yalnız qürur hissi doğurur. Babaların, ataların yolunu oğullar və nəvələr şərəflə davam etdirmişlər. Bu cəhət mənalərə və vətənə məhəbbət baxımından yüksək qiymətə layiqdir.

Gənc Azərbaycan Demokratik Respublikasının milli ordusunda qulluq edən həmyerilərimiz 1918-ci ildə Zəngəzur və Qara-bağın bir çox bölgələrinin ermənilərdən təmizlənməsində şücaət göstərmişlər. Silah işlətməyi bacaran bir qrup qobulu doğma kəndə daşnak silahlı dəstəsinin hücumunun qarşısını türk qoşunlarının gəlib yetişməsinə qədər çox böyük məharətlə ala bilmışdır.

İkinci dünya müharibəsi cəbhələrində Qobudan təxminən 300-350 nəfərə qədər iştirak etmiş, onlardan isə 150-dən çoxu geri dönməmişdir. Cəbhələrdə zabitlərdən Seyidəmir Ağayevin, Nəsrulla Nəsrullayevin, Hacıverdi Hüseynovun, partizan Balakərim Məmmədovun və başqalarının qoçaqlığı indi də dillər əzbəridir.

Əfqanistan döyüslərində Ənvər İbrahimovun göstərdiyi hünər yüksək dövlət təltifinə layiq görülmüşdür. 1990-cı ilin 20 yanvar hadisələrində yaralanan və zərərçəkənlər arasında qobulular da vardır.

Qarabağ hadisələri bütün Azərbaycan xalqının, o cümlədən qobuluların döyüş tarixində çox ağırlı səhifələrdəndir. Hələ də öz haqlı həllini tapmayan bu müharibədə Qobunun özündən

7 nəfər igid şəhid olmuşdur. Bu döyüslərdə təxminən 100-dən artıq qobulunun iştirak etməsi məlumdur.

Qarşınızdakı bu kitabda kəndin mübarizə dastanını öz həyatları bahasına yazar oğullarımızın barəsində bəzi məlumatları toplamışıq. Bunu tam və bitkin hesab etmirik. Çünkü ilk addım olduğu üçün şübhəsiz, nöqsanlardan, müəyyən boşluq və çatışmazlıqlardan da xali deyildir. Belə düşünürük ki, həyatlarını və ya sağlamlıqlarını torpaq uğrunda, sülh və əmin-amanlıq yolunda fəda etmiş hər bir qobulunun adının xatırlanmağa haqqı vardır. Güman edirik ki, unudulan adların, naməlum faktların aşkaralaşdırılmasında, bu kitabın gələcəkdə daha tam və dolğun nəşrinin hazırlanmasında bizə xeyrxah həmyerilərimiz yaxından kömək göstərəcəklər.

Torpaqlarımızın hələ də 20 faizinin düşmən işğalı altında olduğu bir vaxtda belə mövzunun qələmə alınmasında digər əsas məqsəd də yeniyetmə və gənclər arasında hərbi-vətənpərvərlik tərbiyəsinə azacıq da olsa kömək etməkdir. Adı bir kəndin döyüş tarixi nümunəsində ümumən xalqımızın necə yenilməz və döyüş kən olduğunu konkret detallar vasitəsilə sübuta yetirməkdir.

Gəlin birlikdə bir kəndin döyüş salnaməsini səhifələyək.

## 1918-ci il HADİSƏLƏRİN DƏN MƏQAMLAR

### BAKIDA QIRGINLAR

Azərbaycanlı qanına və torpağına susayan ermənilər öz məkrli niyyətlərini həyata keçirmək üçün daim fürsət axtarırlar. Belə bir vəziyyət ələ düşdürü mü o şəraitdən onlar çox böyük hiylə və kələklə istifadə edirlər. Planlarını həyata keçirməzdən əvvəl özlərinə nəhəng havadar və siyasi zəmin, məqam axtarırlar. Tapan kimi dərhal işə başlayırlar.

1918-ci ilin əvvəllərində baş verən hadisələr, sonrakı aylarda bu prosesin kəskinləşməsi məhz ermənilərin şurabolşevik bayrağı altında törətdikləri milli qırğınlardır, azəri türklərinə qarşı geniş miqyaslı soyqırımı idi. 26 Bakı Kommunasında özlərinə möhkəm yer eləmiş Şəumyanlar öz çirkin niyyətlərini amansızcasına həyata keçirirdilər.

Martın 14-də Bakı Komissarları Sovetinin qoşunları daşnak Əmirovun komandası altında Şamaxıya göndərildi. Müsavat nümayəndələri bu qoşunun Şamaxıya nə məqsədlə göndərildiyini soruşduqda, onlara bildirdilər ki, qoşun qəzada olan iğtişaşı yatırmaq məqsədilə getmişdir. Lakin əslində Əmirovun qoşunları Şamaxıya gedən yol boyu kəndləri daşıtmış, onlarla adamı qətlə yetirmişdilər. Şəumyanın sovet qoşunları adlandırdığı daşnak hissələrinin əsl niyyəti belə idi. Onlar imkan düşən kimi nəinki gizlində, hətta açıq-açıqına azərbaycanlıları qətlə yetirirdilər. Bütün bu hadisələr Bakıda erməni-müsəlman qırğınıñ başlanması üçün şərait yaratmışdır.

Böyük partlayışdan ötrü təkcə bir bəhanə lazım idi.

Belə bəhanə də martın 29-da tapıldı. Lənkəranda olan «Vəhşi diviziya»nın bir qrup zabiti H. Z. Tağıyevin Lənkəranda olmuş oğlunun meyidini «Evelina» gəmisində Bakıya gətirmişdilər. Bakı milyonçusu Ş. Əsədullayevin oğlu Ə. Əsədullayevin başçılığı altında olan bu zabitlər geri döñərkən özləri ilə Lənkərandakı «Vəhşi diviziya»nın hissəsi üçün yeni qüvvələr aparırdılar. Bakı Soveti bundan xəbər tutduqda gəminin yola düşməsinə icazə vermir. Qızıl qvardiya hissələri ilə gəmidəki zabitlər və əsgərlər arasında atışma başlayır. Qızıl qvardiya hissələri üstün olduqlarından gəmidəkiləri tamamilə tərksilah edirlər.

Martın 30-da səhər tezən «Vəhşi diviziya» əsgərlərinin tərksilah edilməsinə etiraz olaraq şəhərdə mitinqlər düzəldi. Günortaya yaxın müsavatçıların nümayəndə heyəti Bakı Sovetinin İcraiyyə Komitəsinə gələrək silahların qaytarılmasını tələb etdi. Hərbi İnqilab Komitəsinin təcili icası çağırıldı. Bu icasda Şəumyan və habelə Müsavat partiyasının lideri də iştirak edirdi. Silahların geri qaytarılması qərara alındı. Lakin iclas zamanı xəbər çatdı ki, Tatar küçəsində və Şamaxı yolunda ermənilərlə müsavatçılar arasında vuruşma gedir. Belə döyüşlər sonra Bazar küçəsində başladı. Axşama yaxın şəhərin bir sıra küçələrində səngərlər qazıldı və atışmalar qızışdı. Şamaxıda Lalayevin başçılığı altında erməni qoşunlarının törətdiyi vəhşiliklərin xəbəri Bakıya çatanda bütün şəhər ayağa qalxdı.

Beləliklə, Bakıda vətəndaş müharibəsi başlandı. Lakin ilk günlərdən erməni milli qoşunlarının işə qarışması nəticəsində bu müharibə erməni-müsəlman qırğınına çevrildi. Əgər martın 18-22-də erməni daşnakları 12 min azərbaycanlı qətlə yetirmişdilərsə, üç gün davam edən qanlı qırğında daha 12-15 min azərbaycanlı öldürüldü.

Şəumyan 13 aprel 1918-ci il tarixli bir məqaləsində mart hadisələrindən bəhs edərkən açıq-aydın yazdı ki, «6 min sovet və 3-4 min daşnak milli hissələri Bakıda müsavatçıların təşkil etdikləri qiyamı yatırmışlar».

4 iyun 1918-ci il Azərbaycan və Türkiyə respublikaları arasında bağlanmış «Dostluq və əməkdaşlıq haqqında müqavilə»nin IV maddəsinə əsasən türk qoşunları qardaş Azərbaycanın bu dar məqamında özlərini köməyə yetirdilər.

Türk qoşunları 7 iyulda 3 günlük döyüşlərdən sonra Kürdəmiri aldılar. 20 iyulda türklər Ağsu-Şamaxı şose yolu boyu hücuma keçərək Şamaxı-Bakı yolunu kəsdilər.

Cəbhədə böhranlı vəziyyət yaranmışdı. Türkler artıq Bakının qapısını döyürdülər. 1918-ci il 16 iyulda Bakı Sovetinin fövqəladə geniş iclasında ingilislərin Bakıya çağırlılması müzakirəyə qoyuldu. Bolşeviklərin etirazına baxmayaraq, səs çoxluğu ilə ingilislərin Bakıya çağırlılması qərara alındı.

Avqustun 4-də polkovnik Stoksun komandanlığı altında ingilis qoşunları Bakıya daxil oldular. İngilisləri, əslində Bakı nefti daha çox maraqlandırırdı. Avqustun 17-də general Denstervil də öz qərargahı ilə Bakıya gəldi.

Bakıda vəziyyət son dərəcə gərginləşmişdi. Avqust ayının axırlarında türklər, demək olar ki, Bakını hər tərəfdən mühəsirəyə almışdır.

Bakını qorumağın mümkün olmadığını görən Denstervil sentyabrın 14-də gecə ikən öz qoşunu ilə birlikdə Bakını tərk edərək Ənzəliyə yola düşdü.

Türklərin Bakıya yaxınlaşması günlərində dəniz körpü'lərində qaçmaq istəyən daşnakların, onların ailələrinin əlin-dən tərpənmək mümkün deyildi. Bu qələbəlikdə ancaq güclülər və pullular gəmiyə minib aradan çıxməq imkanı əldə edirdilər.

Şəhərin belə həyəcanlı, yahiməli və qarma-qarışlı günlərində türklər özlərini şəhərə çatdırıldılar. Bu, sentyabrın 15-də olmuşdur.

Bu zaman bəzi dələduzlar aranın qarışmasından istifadə edərək, şəhərdə qarət və oğurluğa qurşandılar. Ancaq türk inzibati orqanları tərəfindən amansızcasına cəzalandılar.

Şəhərin bir çox yerlərində dar ağacları qurulmuş, dara çəkilmiş adamların günahları yazılıb sinələrindən asılmışdı. Onların içərilərində türk əsgərlərindən də vardı.

## QOBUDA GƏRGİN GÜNLƏR

Əlbəttə, ümummilli faciədən Qobu da yan ötə bilməzdi. Lakin bir cəhət qeyd olunmalıdır ki, Bakıya və digər yaşayış məntəqələrinə nisbətən bu kəndə bir o qədər də zərər toxunmamışdı. Lakin iki nəfər həmyerlimizi – Mustafa Məstan oğlunu və Xancan Əlican oğlunu ermənilər 1918-ci ildə kənndən kənarda, çöldə vəhşicəsinə öldürmüşlər. Düşmənlər Mustafaya 20-yə yaxın yerdən yara vurublarmış. Qobu o günlərdə ermənilərdən baş götürüb qaçan yüzlərlə qoca, qadın və uşaqın pənah və sığınacaq yeri idi. Özləri və ailələri üçün də təhlükə gözlənilməsinə baxmayaraq, qobulular onlara ümid bağlamış bu insanları böyük ürək genişliyi ilə qəbul edir, evlərdə rahatlayır, əllərindən gələni əsirgəmirdilər. Deyilənə görə qaçqınlar arasında bir oğlan uşağı dünyaya göz açmış, onun da adını xilaskar kəndin adı ilə adlandırmışlar: Qobu.

Qiqliq idi, ərzaq çatışmırıdı. Bununla belə Qobu camaatinin əksəriyyəti öz payından kəsib qaçqınları da yedidirir, hətta Bakıdan kənara çıxa bilməyən azərbaycanlı ailələrinə də az-çox kömək edirdilər.

Şamaxıya qədər yolüstü kəndlərin əhalisinə amansız divan tutan erməni qoşun hissələrinin diqqətindən Qobu qətiyyən yayına bilməzdi. Sadəcə olaraq solaxay istiqamətdə yerləşən bu kiçik kəndə qoşun yetirməyi əhəmiyyətsiz bilmışlər. Onlar bəlkə də elə fikirləşmişlər ki, bura kiçik bir silahlı dəstə göndərilməsi kifayətdir və yaxud da yüzlərlə qaçqına yer vermiş bu kəndin qisasını sonraya saxlamışdılar. Nə isə, erməni kələyindən heç fələyin özü də baş aça bilməz.

Amma daş qayaya rast gəlmişdi. Erməni silahlı quldurları Şubani dağlarında mövqə tutmuşdular. Onlar kəndə daxil olmaq üçün məqam gözləyirdilər.

Əsl qeyrət də dar zamanda bilinir. Kimin kim olduğu aydın olur. Firavan günlərdə «vətən-vətən» deməyi hamı bacarır. Bax belə bir ölüm-qalım anında isə kişi qeyrətlilər meydana atılır. Qobu çox xoşbəxt kəndlərdəndir ki, belə hünər yiyəsi olan övladlar yetirmişdir.

Əli silah tutan igidlər ayağa qalxdılar. Çağırılmamış qonaqlar dağ yamaclarının bəri üzündə qərar tutmuşdular. Qüvvələr nisbəti bərabər olmasa da quldurların hücumunun qarşısı çox mərdliklə alınırdı. Ermənilərin qarşısında sıpər olub onların kəndə girməsinə aman verməyən bu cəsurlar kimlər idi?

## QEYLƏR SAHİBLƏRİ

**Məşədi Adil Əlihüseyn oğlu.** Bakı qoçuları arasında sayılıb-seçilən bu şəxs öz cürəti və fərasəti ilə ad qazanmışdı. O, ata tərəfdən kürdəxanılı, ana tərəfdən isə qobulu idi. Onun anası Zöhrə Məmmədcəfər qızı idi.

Yeri gəlmışkən, burada bir məsələni qeyd etmək yerinə düşərdi. Hələ də indiyədək bir çoxları «qoçu» adına qorxu və şübhə ilə baxır, onları quldurlarla eyni səviyyədə qıymətləndirirlər. Əslində, qoçu kişi qorxmazlığının, qeyrətinin rəmzidir. Qoçu heç vaxt fəqir-füqəranın toyuğuna belə kiş deməz, əksinə, belə insanları zalimlərin zülmündən qoruyar. Qoçularda mərd sifətlərdən biri də aman diləyənə əl qaldırmaz, ürək genişliyi ilə onun bütün günahlarını bağışlarlar.

Qoçu Adillə bağlı yaşılı nəslin indi də ibrətlə xatırladığı bir əhvalatı burada bir daha yada salmaq istəyirik.

Bir gün necə olursa Adilin dayısı oğlu Ağəli ona bir sillə vurur. Qoçu Adilə sillə, özü də adamlar arasında!.. Bu onun şəninə yaman toxunur. Bir söz demir. Amma dayısı oğlunun

bu yersiz hərəkətinə cavab verməyə fürsət axtarır. Günlərin birində belə bir məqam əlinə düşür. Ağəli ilə «hesablaşmaq» istəyəndə dayısı oğlu deyir ki, Adil, mən o hərəkətimə peşmanam, qanımı da sənə halal edirəm. Amma dayın Mikayılın bir gözü var, vur onu da çıxart, qalsın gözsüz. Bu sözün müqabilində qoçu Adilin deməyə cavabı olmur, əlləri boşalır. Bir kəlmə dinmədən oradan uzaqlaşır.

İnsanda ürəyin genişliyinə fikir verin. Qarşısındaki adamın halını yalnız belə mərd insanlar qıymətləndirə bilər.

Bax, həmin bu Məşədi Adil öz ana kəndini erməni silahlılarından qoruyanlardan biri idi. O, hətta öz tərəfkeşlərini də Qobunun müdafiəsinə köməyə gətiribmiş. Qoçu Adil Bakıda da milli qırğın günlərində bir çox qəhrəmanlıqlar göstərmişdir. Ümumiyyətlə, Məşədi Adilin həyatı ibrətamız əhvalatlarla zəngindir. Türklər də onun qoçaqlığını təqdir edirdilər.

**Məşədi Hilal Hacı İsmayıł oğlu** da ermənilərə qan udurən igidlərimizdən olub. Məşədi Hilal qoçu Ələkbərlə çox yaxın dost imiş. Onu da deyək ki, qoçu Ələkbər Əbdülxalıq oğlu xalq rəssamı Qəzənfər Xalıqovun atası olub. Məşədi Hilal və qeyrət yiyəsi olan bir neçə igid eloğlumuz qoçu Ələkbərin Bakıdakı mülkündə pusquda durublarmış. Küçədə gözə görünən düşmən tərəfin adamlarını bir-bir o dünyaya yola salırdılar. Bu zaman yolla ötən bir qadına gül-lə dəyir və o, yerə sərilir. Qadının belə vəziyyəti Məşədi Hilala çox təsir edir, bunu mənliyinə siğışdırır.

- Namus, qeyrət düşmən quduzlarının ayaqları altında tapdalanmasına dözə bilmərəm deyib özünü meydana atır və əsl cəngavər kimi döyüşür.

Qırğın günlərində Bakıda və Qobuda bir sıra qəhrəmanlıqlar göstərən Məşədi Hilal deyirlər ki, sapi özümzdən olan baltalar tərəfindən elə döyük meydanlarında öldürülüşdür. O, həlak olarkən cəmi 37-38 yaşı varmış.

**Əmirəhməd Səməd oğlunun** qoçaqlığından, zirəkliyindən indi də yaşılı nəsil ağız dolusu danışır. Erməni hücu-

mundan köməyə çağırış məktubunu Arazi üzüb keçərək Türkiyəyə çatdırın. O, Səməd oğlunun da döyüş tariximizdə özünəməxsus yeri və xidməti vardır. O, silahla da ermənilərin qarşısını kəsənlərdən biri olmuşdur.

**Pircan Əlican oğlu** da düşmənə bac verməyən, zülmə-haqsızlığa boyun əyməyənlərdən biri idi. O da erməni silahlılarının qarşısına mərdi-mərdanə çıxanlardandır. Onun sonrakı həyatı da keşməkeşli olmuş, məğrur yaşamağı hər şeydən üstün bilmışdır.

Quduz düşmən dəstəsinin önündə sıpər olan digər həm-yerlilərimizdən Ərrəhman Məhərrəm oğlu, Cənnət Qüdrət oğlu, Baba Salman oğlu, Kərbəlayi Şahpələng Kərbəlayi Qasım oğlu, Kərbəlayi Rəcəb Balahacı oğlu, Murad Hacı Zərbəli oğlu, Kərbəlayi Əlağa Bayram oğlu, Məmmədcən Zaman oğlu, Məşədi Zülfəli və Məşədi Mahmud Məmmədrəzə oğulları, Hüseyn Kərbəlayi Şahpələng oğlu, şamaxılı Babaxan və başqaları ermənilərin vəhşi niyyətlərini ürəyində qoymuş, Qobunun alt-üst olunmasının, əhalisinin məhv edilməsinin qarşısını almışlar. Türk qoşunlarının gəlməsinədək quduşların qabağını kəsmək o qədər də asan məsələ deyildi.

Erməni silahlılarına əlavə qüvvə də, hərbi sursat da gəlirdi. Misilsiz mərdlik nümayiş etdirən qobulu müdafiəçilər bununla sübut etdilər ki, güc birlikdədir, həmin gücü də yalnız sonsuz vətən eşqindən almaq olar. Ürəkdə doğma yurda sevgi yoxdursa, bu barədə heç danışmağa dəyməz.

## TÜRKLƏR VAXTINDA GÖLDİ

Erməni olan yerdə kələk də var, hiylə də. Silahlı dəstəyə boyun əyməyən bu kiçik kəndi bəlkə bir fitnə ilə məhv etməkdən ötrü iki atlı nümayəndə göndərmişdilər. Ola bilsin onlar yaşlılarla məsləhət-məşvərət eləyib kəndi təslim etmək planı çiziblərmiş.

Bu vaxt kəndin şimal hissəsi tərəfdən silah və hayharay sədaları eşidildi. Vahimə içərisində olan kənd əhlilər bunların da erməni qoşunu olduğunu güman edib bir-birinə «daha qırıldıq» deyə söylədilər.

Yox, bunlar xilaskar türk əsgərləri idi. Qobunun üstündəki ölüm tufanını uzaqlara qova biləcək türk qoşunu kəndin üzərinə sanki həyat günəşi doğurdu. Qara buludlar dağıdıldı. Türklerin gəlişi qollara qüvvət, ürəklərə taqət, gözlərə nur gətirmişdi. Bəli, xilaskarlar özlərini Qobuya lap vaxtında yetirmişdilər. Düşmən tərəfin atlı nümayəndələri dala baxmadan bircə anda yoxa çıxdılar.

Onu da deyək ki, əsas qoşun gəlməzdən əvvəl türk tərəfin kəşfiyyatçıları burda olmuş, xüsusi əhəmiyyət kəsb edən yerləri aşkar etmişlər.

Qoşun xırman vaxtı gəldi. İyulun axırları, avqustun əvvəlləri idi. Qobuluların ruzisinin əsasını təşkil edən taxıl biçini çıxdan başa çatmış, xırman işləri görülməkdəydi. Düzdür, hadisələr əkin-biçin adamlarının əl-qolunu işdən soyutmuşdu.

Yay günəşi yandırıb yaxırdı. Yol yorğunu, isti havada uzun məsafə qət etmiş qoşun kəndə çatan kimi onları əhali xos üzlə, təntənə ilə qarşılıdı. Yol gəldiklərinə görə onlara sərin quyu və kəhriz suyu verildi. Neçə-neçə qurban kəsildi.

Düşmən tərəfin canına isə vəlvələ düşmüdü. Bir qaçaqaç idi, gəl görəsən. Şubani dağlarının dərələrində gizlənməyə cəhd edən düşmən silahlılarının çoxu əsir alındı.

Nuru paşanın və onun müavini Mürsəl paşanın başçılıq etdiyi türk qoşunlarının əsas qərargahı Kərbəlayi Qasım Məşədi Mehrəli oğlunun binasında yerləşdirildi.

Əsrin I onilliyində inşa olunmuş bu bina kəndin ilk tikililərindəndir. O, nisbətən yüksəklikdə yerləşdiyinə görə kənd içi və ətraf ərazilər buradan aydınca seçilir. Türk sərkərdələri bu binanı qərargah seçməkdə həm də uzaqda gö-

rünən Xəzəri və onun sularında üzən ingilis hərbi gəmilərinin də durbin vasitəsi ilə müşahidə edə bilirdilər.

Digər yüksək rütbəli zabitlər ayrı-ayrı evlərdə yerləşdirilmişdi. Süvarilərin atları üçün dəvəliklər çox kara gəlmışdı. Kənddə belə dəvəliklərin sayı az deyildi.

İndiki Ə.İbrahimov adına 2 sayılı orta məktəbin gündəxan tərəfində Kəblə Rəcəb damı deyilən bir dəvəlik vardi. 60-cı illərə qədər qalmış bu tikili dən o dövrdə türklər silah anbarı – cəbbəxana kimi istifadə edirdilər.

Əlihüseyn Bədəlova məxsus bina həkimlərin öhdəsinə verilmişdi. Hazırda müəllim Salman Babayevin yaşadığı bu binada o zaman hospital yerləşirdi.

Kəndin yuxarı tərəfindəki Pilpilə ərazisində türklər cəza tədbirlərini həyata keçirirdilər. Hətta dar ağacı da qurulmuşdu. Əsir alınan düşmən tərəfin döyüşçülərini burada dar ağacından asır, ermənilərdən qisas almaqdan ötrü yerli və qeyri kənd əhalisi üçün imkan da yaradıldı.

O günlərdə kənd və ətraf ərazilərə nəzarət edən türklər kənd adamlarının birindən nədənsə şübhələnirlər. Onu erməniyə bənzədirlər. Yaziq nə qədər andaman etsə də ona inanmırlar. Hətta onu edam meydanına da gətirirlər. Lap sonra məlum olur ki, bu azərbaycanlıdır.

Türk qoşunlarının əsas qərargahı Qobuda yerləşdiyinə görə Bakıya, ətraf kəndlərə və ərazilərə bələdçilik etməkdə kənd cavanları çox yaxından iştirak edirdilər. Ümumiyyətlə, türklər yeniyetmə və cavanlara həmin dövrdə boşbekar gəzməyə qətiyyən imkan vermirdilər. Uşaqlara su daşıdırır, cavanları ümumi işə köməyə cəlb edirdilər. Məqsəd yalnız düşmənin möğlub edilməsi idi.

Türklərə kömək edən cavanlardan biri də 1994-cü ildə 108 yaşında dünyasını dəyişmiş Novruzəli Qurbanəli oğlu olmuşdur. O, türklərə Hökməlinin, Bərk dərənin və digər yerlərin tanınılmasında bələdçilik etməsini həvəslə danişardı.

Kəşfiyyatçı ingilis təyyarəsinin kənd üzərində uçması və cəbbəxanaya atmaq istədiyi, lakin başqa səmtə düşən bombaların partlayışından Məlik Hacı Ağahüseyn oğlu, Mehdi Hüseynbala oğlu və Abgül Əsədulla oğlunun çox ağır yaralanması indi də xatirələrdədir. Abgül Əsədulla oğlundan başqa iki yaralının qızları Gəncə şəhərində xəstəxanada kəsilmişdi. A. Əsədulla oğlunun qohumları isə onun qızının kəsilməsinə razılıq verməmişlər. Bu yara da ona çox əziyyət verirmiş, müalicə olunmadığına görə getdikcə ağrılar siddətlənmişdir. A. Əsədulla oğlu 30-cu illərin əvvələrində vəfat etmişdir.

Cəbbəxanani məhv etmək üçün növbəti dəfə kənd üzərində çox alçaqdan ucuş keçirərkən ingilis təyyarəsi türk topçuları tərəfindən vurulub yerə salınmışdır. Yana-yana Şabanı dağlarının dərələrinə düşüb partlayan quduzun aqıbəti elə belə də olmalı idi.

O günlərdən 85 ilə yaxın bir müddət ötür. Həmin əzablı, həm də birlik, qeyrət dolu günləri görənlər indi, demək olar ki, tək-tək qalib. Belə şahidlərdən biri də hazırda ömrünün 96-cı ilini yaşıyan Xədicə Hacəli qızıdır. Xədicə nənənin möhkəm yaddaşı var, həmin dövrü bugünkü kimi xatırlayır.

- Hə, ay bala, ermənilərin basqınıni soruşursan? Niyə yadimdə deyil, lap yaxşı yadimdadır. Onda 12 yaşım vardi. Bilirsən də, uşaqın yaddaşı möhkəm olar.

O dövrü Allah bir də göstərməsin. Bir bəla idi almişdi üstümüzü. Əgər onda kəndimizin igid



## İLK MİLLİ ORDUNUN DÖYÜŞCÜLƏRİ

oğulları, sonra da türklər olmasayı Qobu ermənilərin ayaqları altında tapdaq-tapdaq olub viranə qalacaqdı. Ermənilər Qobudan cilov gəmirirdilər. Axi, şəhərdən də, başqa yerlərdən də bu kəndə bilirsən nə qədər adam baş götürüb qaçmışdı?

Türkləri suyla, duz-çörəklə qarşılıdıq. Çoxu sevincindən ağlayırdı.


Onlar burada bir xeyli qaldılar. Əsgərlər qayda-qanunlara əməl edirdilər. Oğurluğa, başqa yersiz hərəkətlərə yol verilmirdi. Günahkarları cəzalandırırdılar.

Əsgərlər sıradə gedərkən şərqilər oxuyurdular. Onlardan az sözlər yadında qalıb. Deyim, qulaq as:

Biz gedirik döyüşə mərdi-mərdana,  
Qanımız halaldır Azərbaycana.

O aylarda türklərdən də çox qırıldı. Onlar bizim yolu muzda həlak oldular. Xilaskarlarımı olub türklər, onları unuda bilmərik.

Bəli, unutmağa heç haqqımız da yoxdur. Türk qoşunun xidmətlərini də, cəsur həmyerlilərimizin qəhrəmanlıqlarını da yaddan çıxara bilmərik. Onların xatirəsinin əbədiləşdirilməsi üçün konkret işlər görməliyik.



Çar imperiyasının Azərbaycan xalqına qarşı yeritdiyi çoxşaxəli siyasetin tərkib hissələrindən biri yerli müsəlman əhalisinin ordu sıralarına çağırılmaması idi. Sədaqəti, etibarı daim şübhə altına alınan bu xalqa silah vermək istəmirdilər. Bununla da o, xanlıqlar dövrünə aid hərbi iş təcrübəsi və səriştəsini belə itirmişdi. Nizami ordu yaratmaq ehtimalı çox şübhəli idi.

Belə bir zamanda Türkiye hökuməti köməyə gəldi. 1918-ci ildə onun yaxından iştirakı nəticəsində Azərbaycan Milli Ordusu təşkil olunmağa başladı. Bu ordunun yaradılması və möhkəmləndirilməsi yerli müsəlman əhalisinin həyatında əsaslı dəyişikliyə səbəb oldu və gənclərin ordu sıralarına cəlb edilməsi işini, hərbi sənətə marağı nizama salıb sürətləndirdi. Bu ordu eyni zamanda Azərbaycan döyüşcülərinin nəyə qadir olduğunu sübut etdi.

Ordumuzun yaradılmasında Səməd bəy Mehmandarovun xüsusi xidməti vardır. 1918-ci il noyabr ayının 1-də nazir kürsüsündə əyləşən Mehmandarov bilik və bacarığını nizami ordu yaratmağa sərf etmişdir.

1920-ci il martın 22-də Novruz bayramında daşnaklar Əsgəran keçidini kəsdilər. Onlar bu yeganə keçidi kəsməklə Qarabağın dağlıq hissəsini Azərbaycandan ayırmaya istəyirdilər.

Nazir Səməd bəy Mehmandarovun əmri ilə Əsgəran cəbhəsinə güclü qüvvə ayrıldı. Aprelin 3-də Azərbaycan korpusu hücumu keçərək düşmənə ağır zərbə vurdu. Qoşunlarımı Şuşa, qalası və Xankəndinə daxil oldular. Daşnak

F. Kəçəri adına

Azərbaycan Dövlət Uşaq

KITABXANASI

iNV. № 88291

ordusunu darmadağın etdilər. Bu vaxt cəbhəyə gələn nazir Mehmandarov əsgərlərimizi təbrik edərək demişdir: «Qəhrəman əsgərlər, mən şəxsən Almaniya cəbhəsində bir çox döyüslərdə olmuşam. Fəqət sizin qədər qəhrəman əsgərlərə az-az təsadüf etmişəm».

Qobulu gənclərin də ilk dəfə olaraq əsgəri xidmətə çağırılması, hərb və döyük tarixi həmin dövrdən başlayır. Müstəqil Azərbaycanın ilk milli ordusunda qulluq etmiş həmkəndlilərimizin bəzilərinin adlarını aşağıda dərc edirik:

### Babəli Kərbəlayı Qasim oğlu

Baba Salman oğlu

Bayram Kərbəlayı Əbdülməmməd oğlu

Bayram Əmirbəy oğlu

Dostəli İsmayıllı oğlu

Əlihəsən Bədəl oğlu

Əmirəhməd Səməd oğlu

Həsənağa İsləm oğlu

Hüseyn Kərbəlayı Şahpələng oğlu

Xaspəlad Hacəli oğlu

Kərbəlayı Meylaqulu Kərbəlayı Həmid oğlu

Məşədi Məmməd Hacı Əbdülkərim oğlu

Məşədi Zülfəlli Kərbəlayı Məmmədrza oğlu

Mehdi Baba oğlu

Mirzağa Xalıq oğlu

Nəzər Qüdrət oğlu

## QƏTİ HÜCUMLA

İlk Milli Ordumuzun sıralarında xidmət etmiş həmyerlilərimiz barədə yaddaşlarda xatirələr mövcuddur. Onlardan biri də Məşədi Əlikram Salmanovun əmisi Baba Salman oğlundan eşitdiyi əhvalatdır. B. Salman oğlu söyləyirmiş ki, Əsgəran uğrunda döyüslər gedirdi. Düşmən tərəfin mövqeyi yüksəklikdəydi. Özü də bir neçə nöqtədən bizim tərəfə ara vermədən atəş yağıdırıldı. Ermənilərin üstün olduğunu zənn edib biz tərəfin əsgərləri qaçmağı üstün bildi.

Rota komandiri İsmayıllı əfəndi adlı bir türk zabit idi. O, nə qədər səsləsə də, hədə-qorxu gəlsə də əsgərlər geri qayıtmadı. Türk zabiti kəsə yolla dağ çayının üstündəki körpüyə çatıb yolu kəsdi.

- Qorxaqlar,- deyə bize bərk toxunub, acıqlandı – heç bilirsiniz kimlərin qabağından qaçırsınız – gavurların. Düşmən qabağından qaçmaq türkə yaraşmaz.

Bu vaxt daha yüksək rütbəli türk zabitinin 10-12 nəfər ermənini qabağına qataraq göldiyini gördük. Yaxınlaşan kimi rota komandirinin paqonunu qoparıb atdı. Qəzəble:

- Bir rota 10-12 gavurun əlində aciz qalıb, - deyə dil-ləndi. - Düşmənin qurduğu hiylədən qorxub döyük meydannı tərk etmisiniz. Heç bilirsiniz, bunlar bu sayla kələk işlədib özlərini sizə çox göstərə biliblər.

Rotamızın əsgərləri təqsirin İsmayıllı əfənididə olmadığını həmin zabitə söylədi, onun əfv olunmağını xahiş etdi.

Sonra rota kiçik bir həmlə ilə düşmənə sarsıcı zərbə vurdu.

Bu epizod çox şeyi bəyan edir.

# ONLAR GERİ DÖNMƏDİLƏR

Vətənçün yanmasan vətən yanacaq,  
Vətənə vətənçün yanın qalacaq.

1988-ci il idi. Rəhmətlik Vaqif Xəlilovun təşəbbüsü və yaxından köməyi sayəsində kənddə abidə ucaldıldı. Şərqi üslubunda türbə formasında inşa olunmuş bu tikilinin daxilində mərmər lövhələrə İkinci dünya müharibəsindən qayıtmayan qobuluların adları həkk edilmişdi. 120-dən artıq şəxsin ad, familiya və ata adı qeyd olunan bu məlumatlar ilkin təşəbbüs kimi çox gözəl və xeyirxah iş idi.

Əziz oxucular, sizin mühakimənizə təqdim etdiyimiz bu adlar o xeyirxah işin davamıdır. Biz bunu da tam və bitkin hesab etmirik. Şübhəsiz, yenə də adları yaddan çıxıb unudulanlar vardır. Müharibədən qayıtmayanların adlarının toplanılıb dəqiqləşdirilməsində bizə mərhumə Bibixanım Kərbəlayı İsmayııl qızı, Məşədi Əlikram Salmanov, Gülhüseyn Sultanov, Ağəli Babalı oğlu, Soltan Cəfərov, Ağəli Əliyev, Məmmədkərim Əbdülkərim oğlu yaxından kömək etmişlər.

**Abbasov İsmayııl Kərbəlayı İlyas oğlu** 1919-cu ildə anadan olmuşdur. Əsgəri xidmətə 1939-cu ildə çağırılıb. Əlavə məlumat yoxdur.

**Abdullayev Qulamhüseyn Əlibala oğlu** 1920-ci il təvəllüdüdür. Yeddiillik məktəbi Qobuda, orta məktəbi isə Lökbatanda bitirmişdir. Neftçi mühəndis olmaq arzusu ilə sənədlərini Neft Sənaye İnstitutuna vermiş və 1940-ci ildə ora qəbul olunmuşdur. 1942-ci ildə tələbə auditoriyasını

döyüş cəbhəsi ilə əvəz edən Q. Abdullayev qərərgahda yüksək rütbəli zabitin karguzarlıq işlərinə baxan vəzifədə çalışmışdır. 1943-cü ilin sonlarında onun ölüm kağızı alınmışdır.

**Abdullayev Soltanəli Məmməd oğlu** 1904-cü ildə doğulmuşdur. Müharibəyə qədər kolxozdə çalışmış, sonra isə sürücülük kursunu bitirib Lökbatanda həmin peşədə işləmişdir. 14 mart 1942-ci ildə səfərbərliyə alınmışdır. 1942-ci ilin avqustundan sonra haqqında məlumat yoxdur.

**Abdulla Gülhüseyn oğlu** 1923-cü ildəndir. Lökbatanda işləyirdi. Cəbhəyə 1942-ci ildə getmişdir. Haqqında əlavə məlumat yoxdur.

**Abdulla Şükür oğlu** 1922-ci ildə anadan olmuşdur. Lökbatanda fəhlə işləyirdi. Cəbhəyə 1941-ci ildə yola düşmüşdür. Əlavə məlumat yoxdur.

**Ağabala Salman oğlu** 1914-cü il təvəllüdüdür. Lökbatanda mədəndə işləyirdi. Cəbhəyə 1941-ci ildə getmişdir. Bir neçə il sonra itkin kağızı gəlmışdır. Haqqında əlavə məlumat yoxdur.

**Ağamurad Ağamalı oğlu** 1925-ci ildə doğulmuşdur. Sumqayıtda qısa müddətli serjantlıq kursunu bitirəndən sonra 6 fevral 1943-cü ildə cəbhəyə göndərilmişdir. Həmin ilin avqustun 2-də döyüşə girməzdən əvvəl evlərinə göndərdiyi məktub sonuncu olub.

**Ağayev Mirzəbala Ağabala oğlu** 1900-cü ildəndir. Pedaqoji təhsili vardi. Müxtəlif illərdə Qobuda və Coratda məktəb direktoru vəzifəsində çalışan M. Ağayev sonra yüksək partiya işinə irəli çəkilmişdir. Müharibə başlayanda cəbhəyə könülli gedənlərdən biri də o olmuşdur. Haqqında əlavə məlumat yoxdur.

**Ağayev Seyidəmir Bəbir oğlu** - 1914-cü ildə anadan olan S. Ağayev ixtisasca müəllim idi. Bu peşədə o, sırvilikdən rayon təhsil şöbəsinin müdürüyinədək yüksəlmişdir. Daha sonra rayon partiya komitəsinin II katibi olmuşdur. Müharibə başlananda digər partiya rəhbər işçiləri kimi o da

birincilər sırasında səfərbəyliyə alınaraq birbaşa ön cəbhəyə göndərilmişdir. O, 416-ci Taqanroq diviziyanının 1374-cü atıcı alayında siyasi işlər üzrə müavin idi. S. Ağayev uzun döyüş yolu keçmiş, 1945-ci il mayın əvvəllerində, qələbəyə az qalmış həlak olmuşdur. O, rütbəcə kapitan idi.



Seyidəmir Ağayev (solda) oğlu Mirzəbala Ağayevlə birlilikdə

**Ağaverdi Cəfər oğlu** 1901-ci il təvəllüdlüdür. Kolxozi ididi, sahə briqadı işləyirdi. Ordu sıralarına 1942-ci ilin avqustunda çağırılmışdır. 1943-cü ilin əvvəllerində Kabardin-Balkarda bombardman zamanı həlak olmuşdur. Cəbhədə arabaçı idi.

**Ağaverdi Kərbəlayi Murad oğlu** 1899-cu ildə doğulmuşdur. Lökbatanda sürücü işləyirdi. Cəbhəyə 1941-ci ildə səfərbər olunmuşdur.

**Ağahüseynov Ağahüseyn Məlik oğlu** 1918-ci ildəndir. Lökbatanda sürücü işləyirdi. Cəbhəyə 1941-ci ildə getmiş, 1943-cü ildə isə ölüm kağızı gəlmışdır.

**Ağəliyev Yusif Güləli oğlu** 1909-cu ildə anadan olmuşdur. Kolxoza çoban idi. 1942-ci ilin yanvarında cəbhəyə çağırılmış, 1943-cü ildə isə sonuncu məktubu gəlmüşdir. Onun sənədlərini qızı Bikə Əziz xatirə kimi qoruyub saxlayır.

**Ağəli Güləli oğlu** 1918-ci il təvəllüdlüdür. Əsgəri xidmətə 1939-cu ildə çağırılmış, sonra müharibə başlandığına görə döyüş iştirakçısı olmuş, leytenant rütbəsinə qədər yüksəlmişdir. 1943-cü ildə məktublarının arası kəsilmişdir. Haqqında əlavə məlumat yoxdur.

**Arzuman Məmmədçəfər oğlu** 1900-cu ildə doğulmuşdur. Lökbatanda arabaçı işləyirdi. Cəbhəyə 1942-ci ildə getmişdir. Əlavə məlumat yoxdur.

**Atamoğlan Əbdülkərim oğlu** 1918-ci ildəndir. 1939-cu ildə əsgəri xidmətə yollanmış, daha sonra döyüş cəbhələrində iştirak etmişdir. 1943-cü ildən haqqında məlumat yoxdur.

**Baba Əbdül oğlu** 1914-cü ildə anadan olmuşdur. Lökbatanda sürücü işləyirdi. 1937-ci ildə ordu sıralarına çağırılıb, sonrakı taleyi cəbhə yollarına təsadüf edir. Haqqında əlavə məlumat yoxdur.

**Baba Murad oğlu** 1921-ci il təvəllüdlüdür. Lökbatanda işləyirdi. Əsgəri xidmətə 1939-cu ildə getmişdir. Haqqında əlavə məlumat yoxdur.

**Babaverdi Mirzəməmməd oğlu** 1915-ci ildə doğulmuşdur. Gənclik illerindən qoçaqlığı ilə tanınan Babaverdi 1939-cu ildə ordu sıralarına yollanmış, sonra müharibə iştirakçısı olmuşdur. Onun qorxmazlığından döyüşü dostları ağızdolusu danışırımlılar.

**Bağman Qərib oğlu** 1912-ci ildəndir. Kolxoçu idi. 1941-ci ildə səfərbərliyə alınmış, 1943-cü ildə ölüm kağızı gəlmışdır.

**Baxşəliyev Orucəli Sevdim oğlu** 1922-ci ildə anadan olmuşdur. Orta məktəbi bitirmiş, sonra qısamüddətli pedagoji kursu oxuyub tarix müəllimi ixtisasına yiylənmişdir.

Şair təbiətli idi, şerlər yazırırdı. 1941-ci ildə səfərbəyliyə alınmışdır. 416-ci Taqanroq diviziyasında döyüşən Orucəli 1945-ci ildə həlak olmuşdur.

**Balakərim Dadaş oğlu** 1912-ci il təvəllüdlüdür. Lökbatanda işləyirdi. Cəbhəyə 1941-ci ildə çağırılmışdır. Haqqında əlavə məlumat yoxdur.

**Balağa Ağaverdi oğlu** 1899-cu ildə doğulmuşdur. Kolxoçu idi. Cəbhəyə 1943-ci ildə getmişdir. Haqqında əlavə məlumat yoxdur.

**Bayram Mehdi oğlu** 1908-ci ildəndir. Lökbatanda fəhlə işləyirdi. 1941-ci ildə səfərbəyliyə alınmış, 1943-cü ildə isə «qara kağız»ı gəlmışdır.

**Bədəlov Tərqulu Cəfərqulu oğlu** 1904-cü ildə anadan olmuşdur. Lökbatanda mədəndə fəhlə işləyirdi. 1941-ci ildə cəbhəyə yola düşmüş, ilk döyüslərdə yaralanaraq bir müddət hospitalda müalicə olunub yenidən cəbhəyə getmişdir. 1942-ci ildə isə ondan xəbər əvəzinə ölüm kağızı gəlmişdir.

**Bəşir Əlican oğlu** 1911-ci il təvəllüdlüdür. Lökbatanda qazma idarəsində fəhlə olub. 1943-ci il avqust ayının 28-də Sevastopol uğrunda gedən döyüslərdə həlak olmuşdur.

**Cəbrayıl İsmayıł oğlu** 1922-ci ildə doğulmuşdur. Lökbatanda mədəndə sürücü işləyirdi. Cəbhəyə 1941-ci ildə getmişdir. Haqqında əlavə məlumat yoxdur.

**Cəbrayılov Cəbrayıl Fərman oğlu** 1913-cü ildəndir. Kolxoçu idi. 1939-cu ildə ordu sırasına çağırılmışdır. Haqqında əlavə məlumat yoxdur.

**Dadaş Nəzər oğlu** 1924-cü ildə anadan olmuşdur. 1941-ci ildə cəbhəyə yollanmış, 1942-ci ildə məktublarının arası kəsilmişdir. Haqqında əlavə məlumat yoxdur.

**Əbülhəsən Həsənəli oğlu** 1906-ci ildə doğulmuşdur. Cəbhəyə 1941-ci ildə getmişdir. Müharibəyə qədər Lökbatanda mədəndə fəhlə işləmişdir.

**Əbdülhüseyn Əsədulla oğlu** 1912-ci il təvəllüdlüdür. Neftçi fəhlə idi, qazma idarəsində çalışırdı. 1942-ci ilin

avqust ayında cəbhəyə göndərilmişdir. Müharibəyə gedəndə iki uşağı vardı. 8 fevral 1944-cü ildə ailəsinə gəndərdiyi üçüncü məktubunda xoş və nikbin sözlər yazılmışdır. Həmin məktub həyat yoldaşı indi də əziz xatirə kimi qoruyub saxlayır. Bu məktub alındıqdan sonra ailəyə Ə. Əsədulla oğlunun ölümü barədə kağız gəlmişdir. O, döyüş cəbhələrində orden və medallara layiq görülmüşdür.

**Ələkbərov Əbülhəsən Məstan oğlu** 1902-ci ildə anadan olmuşdur. 1942-ci ilin yanvarında müharibəyə könüllü getmişdir. Həmin ilin iyun ayında Krim tərəfdə itkin düşüb.

**Ələsgər Həsən oğlu** 1918-ci ildə doğulmuşdur. Mədəndə fəhlə işləyirdi. 1942-ci ildə cəbhəyə çağırılıb. Haqqında əlavə məlumat yoxdur.

**Ələsgər Məlik oğlu** 1921-ci ildəndir. Lökbatanda qazma idarəsində fəhlə işləyirdi. Müharibəyə 1941-ci ildə səfərbər olunmuşdur. Haqqında əlavə məlumat yoxdur.

**Əliyev Əli Bəyəli oğlu** 1907-ci ildə anadan olmuşdur. Lökbatanda mədəndə işləyirdi. Cəbhəyə 1941-ci ildə səfərbər olunmuşdur. Haqqında əlavə məlumat yoxdur.

**Əliyev Ələmdar Xudabaxış oğlu** 1922-ci il təvəllüldür. Dmitrov adına zavodda mexanik işləyirdi. Əsgəri xidmətə 1942-ci ildə getmişdir. Stalinqrad döyüslərində ağır yaralanmış, Saratovda hospitalda vəfat etmişdir. İşlədiyi zavodda adı xatirə lövhəsinə vurulmuşdur.

**Əliyev Kərimbala Əli oğlu** 1914-cü ildə doğulmuşdur. Lökbatanda mədəndə fəhlə işləyirdi. 1939-cu ildə hərbi xidmətə çağırılmışdır. Ondan sonra əlavə məlumat yoxdur. Qardaşı Şirzad onun əmək kitabçasını yadigar kimi qoruyub saxlayır.

**Əliyev Rəcəb Nəzər oğlu** 1923-cü ildə anadan olmuşdur. Lökbatanda işləyirdi. Cəbhəyə 1941-ci ildə səfərbər edilmişdir. Əlavə məlumat yoxdur.

**Əlicanov Xancan Pirçan oğlu** 1922-ci il təvəllüdlüdür. Lökbatanda mədəndə fəhlə işləyirdi. Müharibədən əvvəl

sürücü peşəsinə də yiyələnmişdi. 1942-ci ildə səfərbərliyə alınmış, cəbhəyə göndərilmişdir. Baş serjant idи. Cəbhədə sürücü olub. Stalinqrad döyüşlərində iştirak etmiş, 1942-ci ilin sonlarında ölüm kağızı alınmışdır.

**Əliqulu Məlik oğlu** 1917-ci ildə doğulmuşdur. İnşaat işlərində, kolxozda və mədəndə işləmişdir. 1943-cü ildə mühəribəyə getmişdir. Haqqında əlavə məlumat yoxdur.

**Əliyoldaş Həmid oğlu** 1912-ci ildəndir. Lökbatanda fəhlə işləyirdi. Cəbhəyə 1942-ci ildə səfərbər olunmuşdur. Əlavə məlumat yoxdur.

**Əliyoldaş Zərbəli oğlu** 1910-cu ildə anadan olmuşdur. Neftçi idi. Cəbhəyə 14 mart 1942-ci il tarixdə getmişdir. Sonuncu məktubu Mozdok ətrafindan gəlmışdır. Haqqında başqa məlumat yoxdur.

**Əmiqədəş Süleyman oğlu** 1912-ci il təvəllüdüdür. Kolxozda çoban idi. Cəbhəyə 1942-ci ildə səfərbər olunmuşdur. Haqqında əlavə məlumat yoxdur.

**Əmrəhov Əmrəh Cəlil oğlu** 1918-ci ildə doğulmuşdur. Fəal ictimaiyyətçi idi. Kəndin mədəni-kütləvi tədbirlərində əsas təşkilatçılarından biri olurdu. Kənd sovetində katib vəzifəsində çalışan Əmrəh mühəribənin ilk aylarında əhali qarşısında kütləvi müdafiə tədbirləri mövzusunda çıxışlar edir, bu barədə söhbətlər aparırdı. O, 1942-ci ilin 12 yanvarında cəbhəyə yola düşmüş, 1943-cü ildə isə məktublarının arası kəsilmişdir. İtkin düşməsi güman olunur. Bacısı Püstə onun şəkil və məktublarını qardaş yadigarı kimi əzizləyib saxlayır.

**Əsgərov Əsgər Tahir oğlu** 1910-cu ildəndir. Lökbatanda işləyirdi. Neftçi idi. Cəbhəyə 1941-ci ildə getmişdir. Haqqında əlavə məlumat yoxdur.

**Əşrəf Sahab oğlu** 1917-ci ildə anadan olmuşdur. Lökbatanda qazma idarəsində çalışırdı. Ordu sıralarına 1939-cu ildə çağırılmışdır. Kursk döyüşlərində həlak olub (1943-cü ilin, iyul-avqust ayları).

**Fərman Rəhman oğlu** 1912-ci il təvəllüdüdür. Kolxozda çoban idi. Cəbhəyə 1942-ci ildə çağırılmışdır. Qafqaz uğrunda döyüşlərin birində ağır yaralanmış, Dərbənddə hospitalda müalicə olunduqdan sonra yenidən ön cəbhəyə yollanmışdır. Haqqında əlavə məlumat yoxdur.

**Firuz Fərzəli oğlu** 1923-cü ildə doğulmuşdur. Cəbhəyə 1943-cü ildə səfərbər olunmuşdur. Haqqında əlavə məlumat yoxdur.

**Güləli Məşədi Xalıq oğlu** 1919-cu ildəndir. Ordu sıralarına 1939-cu ildə çağırılmışdır. 1941-ci ilin sonlarında Moskva yaxınlığında gedən döyüşlərin birində həlak olmuşdur.

**Güləli Şərfəli oğlu** 1922-ci ildə anadan olmuşdur. Lökbatanda mədəndə işləyirdi. Cəbhəyə 1941-ci ildə səfərbər edilmişdir. Əlavə məlumat yoxdur.

**Hacıbabə İbrahim oğlu** 1924-cü il təvəllüdüdür. Müharibəyə qədər kənddə poçtalyon işləyirdi. Ordu sıralarına 1942-ci ildə çağırılmışdır. Haqqında əlavə məlumat yoxdur.

**Hacəli Cənnət oğlu** 1925-ci ildə doğulmuşdur. Kənd məktəbində təhsilini başa vurub Bakıda maşinqayırma texnikumuna daxil olmuş, daha sonra kənddə kolxozda qısa müddət mühəsib işləmişdir. 1943-cü il fevralın 23-də ordu sıralarına çağırılmış, həmin ilin sonlarında Azov dənizi ətrafindan axırıncı məktubu gəlmışdır. H. Cənnətəoğlu mayoren adyutantı idi.

Qardaşı Fətəli deyir ki, bir sürücü kimi Hacəlinin döyüdüyü ərazilərdə çox olmuşam. Hər dəfə də müxtəlif şəhərlərin qardaşlıq qəbiristanlığını, abidələrin üzərindəki adları diqqətlə oxumuşam, təəssüf ki, onun adına rast gelməmişəm.

**Hacıverdi Murad oğlu** 1904-cü ildəndir. Lökbatanda qazma idarəsində işləyirdi. 1941-ci ildə cəbhəyə ilk gedənlərdən biridir. Krim cəbhəsindən məktubları gəlib. 1944-cü ildə isə ailəsi itkin kağızını almışdır.

**Həbib Məmməd oğlu** 1923-cü ildə anadan olmuşdur. 1943-cü ildə əsgəri xidmətə çağırılmışdır. O, 416-ci Taqan-roq diviziyasında döyüşmüştür. Mahaçqalada qardaşlıq qəbiristanlığında dəfn olunmuşdur. Qardaşı Saday deyir ki, onun dəfn ünvani son illərdə qəzet vasitəsi ilə məlum olmuşdur. Qardaşı və digər yaxın adamları qəbri ziyarət etmişlər.

**Həbib Süleyman oğlu** 1910-cu il təvəllüdüdür. Lökbatanda əsaslı təmir idarəsində xarrat işləyirdi. 1942-ci ildə səfərbərliyə alınmışdır. Haqqında əlavə məlumat yoxdur.

**Həmid Məmmədi oğlu** 1909-cu ildə doğulmuşdur. 1941-ci ildə cəbhəyə getmiş, ondan sonra heç bir məlumat yoxdur.

**Həsən Mahmud oğlu** 1922-ci ildəndir. Lökbatanda sürűcü işləyirdi. Ordu sıralarına 1941-ci ildə çağırılmışdır. Sonrakı taleyi barədə heç bir məlumat yoxdur.

**Həsənağa Oruc oğlu** 1916-cı ildə anadan olmuşdur. Lökbatanda qaz idarəsində işləyirdi. 1939-cu ildə ordu sıralarına çağırılmışdır. Əlavə məlumat yoxdur.

**Həzərov Dünyamalı Gülləli oğlu** 1904-cü il təvəllüdüdür. Kolxozda çoban idi. 1942-ci il mart ayının 21-i cəbhəyə yola düşmüşdür. 1943-cü ilin fevral ayının 6-da Mozdok ətrafında həlak olub.

**Hüseynov Əlağa Babaverdi oğlu** 1905-ci ildə doğulmuşdur. Kəndin ziyalılarından biri idi. Əlağa əvvəl zootexnik, daha sonra baytar həkim ixtisasına yiylənmişdir. 17 mart 1942-ci ildə ordu sıralarına çağırılmış, əvvəl 6 ay müddətində sovet qoşun hissələri tərkibində İranda xidmət etmiş, sonra ön atəş xəttinə göndərilmişdir. O, Mozdok ətrafında yaralanmış, Şəmkirdə hospitalda müalicə olunduqdan sonra yenidən döyüş hissəsinə qayıtmışdır. 1943-cü ilin yayında ölüm kağızı gəlmışdır.

**Hüseynov Əlif Kərbəlayı Hüseyin oğlu** 1918-ci ildəndir. Kənddə montyor işləmişdir. 1941-ci ildə cəbhəyə səfərbər olunmuşdur. Əlavə məlumat yoxdur. O, kimsəsiz idi.

Bir vaxtlar onun yaşadığı ev müharibənin acı nəticəsi kimi, viranəyə çevrilmiş yurd kimi nişanə olaraq hələ də qalmaqdadır. Sanki bu ucuq bina öz görkəmi ilə müharibəyə nifrat yağıdır. Müharibənin törətdiyi faciələrə bariz nümunə kimi bu binanın gələcək nəsillərə görk üçün qorunub saxlanması böyük təsir vasitəsi olardı.

**Hüseynov Hacıverdi Ağahüseyin oğlu** 1923-cü ildə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Bakı Energetika Texnikumuna daxil olmuş və oranı müvəffəqiyətlə bitirmişdir. O, müharibəyə gedəndə 19 yaşı vardi. Hacıverdi Suxumidə komandirlər hazırlayan məktəbdə oxumuş, buradan rabitəçi zabit kimi birbaş cəbhəyə yollanmışdır.



*Qobulular Baba Hüseynov (solda) və Mahmud Hüseyin oğlu (sağda)  
Hacıverdi Hüseynovun qəbri önungü. Ümumiyyətlə, qohumları  
və həmyerliləri H.Hüseynovun qəbrini tez-tez ziyarət etmişlər*

H. Hüseynov mahir bir rabitəçi kimi tezliklə diviziyaya komandirlərinin etimadını qazanmış və rabitəçilər bölməsinə komandir təyin olunmuşdur. Onun bölməsi ağır döyüşlərdə qoşunlar arasında əlaqənin möhkəmləndirilməsində

çox iş görmüşdü. Dnepr uğrunda gedən vuruşmalarda Hacı-verdinin bölməsi dəfələrlə fərqlənmiş və bir sıra qəhrə-manlıqlar göstərmişdir. H. Hüseynov 1943-cü il oktyabrın 20-də ağır döyüşlərin birində həlak olmuşdur.

Onun məzari Ukraynanın Dnepropetrovsk vilayəti Sarıçansk rayonunun Ratselo kəndindədir. Qəbrinin baş daşına qızılı hərflərlə yazılmışdır: «Burada mərd azərbaycanlı balası Hacıverdi Ağahüseyin oğlu Hüseynov uyuyur».

**Hüseynov Məmmədəmin Əlihüseyin oğlu** 1909-cu il təvəllüdlüdür. Lökbatanda qazma idarəsində işləyirdi. 1942-ci ilin iyun ayında səfərbərliyə alınmışdır. Ondan Qara dəniz tərəfdən təkcə bir məktub gəldi. Sonrakı taleyi naməlumdur.

**Xankərəm Pənah oğlu** 1900-cü ildə doğulmuşdur. Kolxozçu idi. 1941-ci ildə cəbhəyə gedib. Sonuncu məktubu Kerç döyüşlərindən gəlməşdir (1942-ci il).

**Xələf Əbdülqəni oğlu** 1906-cı ildəndir. Kolxozçu idi. Öhdəsində qoca valideynlər və azyaşlı uşaqlar olmasına baxmayaraq o, cəbhəyə könüllü getmişdir. 1942-ci ilin yanvarında müharibəyə yola düşən X. Əbdülqəni oğlunun 1943-cü ildə itkin kağızı gəlməşdir.

**Xəlilov Xəlil Əmirəhməd oğlu** 1903-cü ildə anadan olmuşdur. Lökbatanda işləyirdi. Cəbhəyə 1941-ci ildə yola düşmüşdür. O, 416-ci Taqanroq diviziyasının tərkibində vuruşmuşdur. 1942-ci il fevralın əvvəllərində ağır döyüşlərin birində yaralanmış və müalicə üçün Bakıya – hospitala göndərilmişdir. X. Xəlilov fevralın 28-də hospitalda vəfat etmişdir. Məzarı Bakıdadır.

**Xubyar Pirçan oğlu** 1918-ci il təvəllüdlüdür. Kolxozda çoban idi. Ordu sıralarına 1939-cu ildə getmişdir. Əsgəri xidmətinin başa çatmasına altı ay qalmış Böyük Vətən müharibəsi başlanılmışdır. Onun sonrakı sorağı döyüş cəbhələrindən gəlməşdir. Sonuncu məktubu Vorosilovqraddan alınmışdır. Haqqında əlavə məlumat yoxdur.

**İbrahim Mirzə oğlu** 1924-cü ildə doğulmuşdur. Kolxozda çoban idi. Cəbhəyə 1942-ci ildə gedib, 1943-cü ildə isə Mozdok ətrafindən itkin kağızı gəlməşdir.

**İmamverdi Bəndəli oğlu** 1903-cü ildəndir. Kolxozda işləyirdi. Cəbhəyə 1941-ci ildə səfərbər olunmuşdur. 1944-cü ildə itkin düşməsi barədə məlumat ailəsinə çatdırılmışdır. Sonrakı taleyi naməlumdur.

**İmamverdi Hacəli oğlu** 1910-cu ildə anadan olmuşdur. Kolxozda çalışırdı. 1941-ci ildə cəbhəyə səfərbər olunanlar sırasındadır. Haqqında əlavə məlumat yoxdur.

**İsgəndərov Səməd Əbdül oğlu** 1914-cü il təvəllüdlüdür. Lökbatanda sürücü işləyib. 1940-ci ildə hərbi xidmətə çağırılıb. Sonrakı həyat yolu döyüş cəbhələrindən keçir. O, Belqorod vuruşmalarında həlak olmuş və burada qardaşlıq qəbiristanlığında dəfn edilmişdir.

**İsayev İmdalı Kəlbəli oğlu** 1919-cu ildə doğulmuşdur. Kolxozda işləyirdi. Cəbhəyə 1941-ci ildə çağırılmışdır. O, 21 aprel 1944-cü ildə həlak olmuşdur. Qəbri Belorusiyanın Polesko vilayəti Kalinkovisnovo rayonu Xutyam kənd qəbiristanlığında dəfn edilmişdir.

**İsmayıł Mədət oğlu** 1920-ci ildəndir. 1940-ci ildə əsgəri xidmətə çağırılmışdır. Əlavə məlumat yoxdur.

**İslamov Zülfəli Fəzi oğlu** 1920-ci ildə anadan olmuşdur. 1941-ci ildə cəbhəyə səfərbərliyə alınıb. Deyilənə görə döyüş yolu Almaniya ərazisinə qədər uzanmışdır.

**Kərimov Nuhbala Seydi oğlu** 1918-ci il təvəllüdlüdür. Lökbatanda fəhlə işləyirdi. 1940-ci ildə hərbi xidmətə çağırılıb. Sonrakı taleyi naməlumdur.

**Kəlbəliyev Balakərim Şərfəli oğlu** 1923-cü ildə doğulmuşdur. Lökbatanda mədəndə operator işləyirdi. Cəbhəyə 1942-ci ildə gedib. Qardaşı Hüseynağa deyir ki, təxminən 50-ci illərin əvvəllərində onun itkin kağızını aldıq.

**Qasimov Qasim Balığa oğlu** 1923-cü ildəndir. Lökbatanda işləyirdi. 1942-ci ildə səfərbər olunub. Haqqında əlavə məlumat yoxdur.

**Qəhrəman Salman oğlu** 1914-cü ildə anadan olmuşdur. Lökbatanda qazma idarəsində işləyirdi. Cəbhəyə mühərbinin ilk ilində səfərbər olunub. 1943-cü ilin yanvar ayında ailəsi itkin kağızı almışdır.

**Qubad Əhməd oğlu** 1921-ci il təvəllüdüdür. 1939-cu ildə ordu sıralarına çağırılıb. Haqqında əlavə məlumat yoxdur.

**Quliyev Pirqulu Əliseyran oğlu** 1921-ci ildə doğulmuşdur. Lökbatanda mədəndə fəhlə işləyirdi. Cəbhəyə 1941-ci ildə gedib. 1942-ci ildə yaralanmış, sonra yenidən cəbhəyə yollanmışdır. 1 sentyabr 1943-cü il tarixdə Xarkov vilayətində həlak olmuşdur.

**Qüdrət Əliabbas oğlu** 1914-cü ildəndir. Lökbatanda mədəndə fəhlə işləyirdi. Cəbhəyə 1941-ci ildə çağırılmışdır. Haqqında əlavə məlumat yoxdur.

**Məmmədqulu Abbas oğlu** 1924-cü ildə anadan olmuşdur. Cəbhəyə 1941-ci ildə çağırılmışdır. Haqqında əlavə məlumat yoxdur.

**Məmmədov Əli Dadaş oğlu** 1901-ci il təvəllüdüdür. Saticı olub, kənddə hörmət-izzət sahibi idi, cavanlar ona ehtiramla «Əli dayı» deyə müraciət edirdilər. 1942-ci ilin fevral ayında cəbhəyə göndərilmişdir. Həmin ilin sonlarında onun Krasnodar tərəfdən ölüm kağızı gəlmişdir.

**Məmmədəli İsgəndər oğlu** 1922-ci ildə doğulmuşdur. Lökbatanda mədəndə fəhlə işləyirdi. Cəbhəyə 1941-ci ildə könülli gedənlər sırasındadır. Onun 1942-ci ildə ölüm kağızı alınmışdır.

**Məmmədov Məlik Etibar oğlu** 1920-ci ildəndir. Ordu sıralarına 1941-ci ildə getmişdir. O, cəbhədə kiçik zabit rütbəsində idi. Mühəribənin sonlarında itkin düşmüşdür. Məliyin Kiyevdə ailəsi, qızı və nəvələri vardır. Bir neçə il bundan əvvəl onun qızı Qobuya gəlib atasının kəndini görmüş və yaxın qohumları ilə görüşmüştür.

**Məmmədov Məmmədqulu Mirzəqulu oğlu** 1900-cü ildə anadan olmuşdur. 1939-cu ildə əsgəri xidmətə çağır-

rılmış, sonra ordu sıralarından tərxis olumuşdur. 7 aprel 1942-ci ildə yenidən cəbhəyə səfərbər edilmişdir. 1943-cü ildə Krim tərəfdən itkin kağızı gəlmişdir. Haqqında əlavə məlumat yoxdur.

**Məmmədhüseyn Soltan oğlu** 1912-ci il təvəllüdüdür. Kolxozda çoban idi. 1942-ci ilin yanvar ayında cəbhəyə yola düşmüşdür. Elə həmin il Kerç döyüşlərində həlak olmuşdur. Haqqında əlavə məlumat yoxdur. Yaddaşlarda çalışqan və səxavətli bir insan kimi qalmışdır.

**Məstanov Məstan Aslan oğlu** 1912-ci ildə doğulmuşdur. Ziyalı idi, dil-ədəbiyyat müəllimi ixtisasına yiylənmişdi. Dəvəçi rayonunun Zeyvə kəndində dərs deyirdi. 1941-ci ildə səfərbər olunmuşdur. Haqqında əlavə məlumat yoxdur.

**Mikayıl Baləhməd oğlu** 1915-ci ildəndir. Lökbatanda fəhlə işləyirdi. Cəbhəyə 1941-ci ildə getmişdir. O, əvvəlcə sovet qoşunları tərkibində İranda, 1943-cü ildən isə döyüşən orduda olmuşdur. Elə həmin il onun ölüm kağızı alınmışdır.

**Mikayılov İsmixan Mehbali oğlu** 1916-cı ildə anadan olmuşdur. Lökbatanda mədəndə fəhlə işləyirdi. Ordu sıralarına 1939-cu ildə çağırılmışdır. Haqqında daha başqa məlumat yoxdur.

**Mikayılov Mikayıl Ağəli oğlu** 1923-cü il təvəllüdüdür. Lökbatanda mədəndə traktorçu idi. 1942-ci ilin iyununda səfərbərliyə alınıb. 1945-ci il mart ayının 15-də ölüm kağızı gəlmişdir.

**Mollağa Gülağa oğlu** 1923-cü ildə doğulmuşdur. Lökbatanda işləyirdi. Cəbhəyə mühəribənin elə ilk ilində yola düşmüşdür. Haqqında əlavə məlumat yoxdur.

**Mirzə Ağadadaş oğlu** 1915-ci ildəndir. Ordu sıralarına 1939-cu ildə çağırılmışdır. 1940-ci ildə 24 günlüyə məzuniyyətə buraxılmış, sonra yenidən əsgəri xidmətini davam etdirmişdir. Tərxis olunmağa azca qalmış mühəribə başlamış və beləliklə, onu da döyüş cəbhəsinə göndərmişlər.

1943-cü ildə Leninqrad altından sonuncu məktubu gəlib. Haqqında əlavə məlumat yoxdur.

**Mirzəcan Hüseynbala oğlu** 1915-ci ildə anadan olmuşdur. Lökbatanda montyor işləyirdi. Sonra sürücülük kursunu da bitirib. 1939-cu ildə əsgəri xidmətə çağırılıb. Tərxis olunmasına 2 ay qalmış nümunəvi qulluğuna görə ona verilmiş məzuniyyətdən imtina etmiş, «onsuz da tezliklə evə birdəfəlik gedəcəyəm» demişdir. Sonra müharibənin qəfil başlanması onun da arzularını alt-üst etmişdir. Ailəsinə göndərdiyi məktublarda sonsuz nikbinlik və qələbəyə inam var. Sonuncu kağızı Mozdok ətrafindan 1943-cü ildə gəlmışdır. Qızı Elmira atasının məktublarını əzizləyə-əzizləyə saxlayır. Onun itkin düşməsi güman edilir. M. Hüseynbala oğlunun olduqca xoşagəlimli görkəmi və məlahətli səsi varmış. El şənliklərində daim onu oxudarmışlar.

**Mirzəhəsən Əlağa oğlu** 1921-ci il təvəllüdüdür. Qısa müddətli hərbi hazırlıq kursunda oxuduqdan sonra 1941-ci ildə cəbhəyə yola düşmüştür. Haqqında əlavə məlumat yoxdur.

**Muxtarov Əli Niftəli oğlu** 1910-cu ildə doğulmuşdur. Ziyalı idi. Pedaqoji texnikumu bitirib bir müddət Qonaq-kənddə müəllimlik etmişdir. 1937-ci ildən 1941-ci ilədək isə Qobuda dərs demişdir. O, müharibəyə könüllü ilk gədənlər sırasındadır. Haqqında əlavə məlumat yoxdur.

**Muxtar Məşədi Novruz oğlu** 1922-ci ildən dir. Lökbatanda zavodda fehlə işləyirdi. Cəbhəyə 1941-ci ildə səfərbər olunmuşdur. Cəmi iki-üç məktubu gəlmış, sonrakı taleyi isə naməlum qalmışdır.

**Murad Ağaverdi oğlu** 1920-ci ildə anadan olmuşdur. Lökbatanda mədəndə fehlə işləyirdi. Cəbhəyə 1941-ci ildə səfərbər olunmuşdur. Haqqında əlavə məlumat yoxdur.

**Murad Vəli oğlu** 1911-ci il təvəllüdüdür. Cəbhəyə 1942-ci ildə getmişdir. Haqqında əlavə məlumat yoxdur.

**Mustafa Qəni oğlu** 1914-cü ildə doğulmuşdur. 1939-cu ildə hərbi xidmətə çağırılmışdır. Haqqında əlavə məlumat yoxdur.

**Mütəllimov Mirzəbala Kərbəlayi Mütəllim oğlu** 1917-ci ildən dir. Lökbatanda fəhlə işləyirdi. Cəbhəyə 1941-ci ildə göndərilmişdir. Haqqında əlavə məlumat yoxdur.

**Müzəffər Məmmədcəfər oğlu** 1903-cü ildə anadan olmuşdur. Kolxozda işləyirdi. 1943-cü ildə cəbhəyə səfərbər olunmuşdur. Həyat yoldaşı Anabacı Ağaverdi qızı deyir ki, Müzəffərin itkin kağızı müharibədən sonra gəldi. Haqqında da başqa məlumat yoxdur.

**Nəcəf Zülfəli oğlu** 1919-cu il təvəllüdüdür. 1940-ci ildə hərbi xidmətə çağırılmışdır. Əlavə məlumat yoxdur.

**Nəriman Məcnun oğlu** 1901-ci ildə doğulmuşdur. Kolxozda çoban idi. 1941-ci ilin mart ayında ordu sıralarına çağırılmışdır. 1943-cü ildə ölüm xəbəri alınmışdır.

**Nəzərəli Heydər oğlu** 1913-cü ildən dir. Orta ixtisas təhsilli mühəndis olub. 1939-cu ildə ordu sıralarına çağırılmışdır. 1943-cü ildə Novoçerkaskdan sonuncu məktubu gəlib. Rütbəsi kiçik leytenant idi. Haqqında başqa məlumat yoxdur.

**Nəsrullayev Nəsrulla Məmməd oğlu** 1907-ci ildə anadan olmuşdur. N. Nəsrullayev hələ gənc ikən bacarıq və təşkilatlıq qabiliyyətinə görə nüfuz sahibi idi. Heç təsadifi deyil ki, 1930-cu illərin sonlarında ona yüksək etimad göstərib keçmiş Molotov (indiki Qaradağ) rayonuna ikinci katib vəzifəsinə irəli çəkmüşdilər. Sonra onu təhsilini artırmaq məqsədilə Moskva ali partiya məktəbinə oxumağa göndərmişlər. 1941-ci ildə müharibə başlananda kommunistlərin birbaşa cəbhənin ön xəttinə göndərilməsi qərarına əsasən o da bir çox həmkarı kimi döyüşən orduya yollanmış və burada alayın siyasi işlər üzrə komandir müavini olmuşdur. O illərdə əsgərlərdə döyük qabiliyyətinin və qələbəyə inamın artırılmasında partiya çağırışının, siyasi sözün gücү

olduqca yüksək idi. Siyasi rəhbər kimi N. Nəsrullayev də belə bir qüvvədən çox məharətlə istifadə edirdi. O, 1942-ci ildə döyüşlərin birində qəhrəmanlıqla həlak olmuşdur.

**Niftəli Nemət oğlu** 1916-cı il təvəllüldür. Lökbatanda fəhlə işləyirdi. 1939-cu ildə ordu sıralarına çağırılmışdır. Sonrakı taleyi barədə əlavə məlumat yoxdur.

**Novruzov Gündüz Novruz oğlu** 1924-cü ildə doğulmuşdur. 1942-ci ildə cəbhəyə səfərbərliyə alınmışdır. 1943-cü ildə sonuncu məktubu gəlib. Haqqında əlavə məlumat yoxdur.

**Novruzəli Hüseynbala oğlu** 1920-ci ildəndir. Lökbatanda elektrik şəbəkəsində işləyirdi. Cəbhəyə 1941-ci ildə səfərbər olunmuşdur. Tankçı idi. 1944-cü il iyunun 7-də o, döyüş zamanı idarə etdiyi tankla bərabər yanmış, heç cür xilas ola bilməmişdir. Bu məlumatı döyüşü yoldaşları məktub vasitəsilə onun ailəsinə çatdırmışlar.

**Novruzov Novruzəli Şükür oğlu** 1912-ci ildə anadan olmuşdur. Kolxozda hesabdar vəzifəsində işləyirdi. Cəbhəyə 1941-ci ildə səfərbər olunmuşdur. 1942-ci il fevralın 16-da onun həlak olması barədə ailəsinə kağız göndərilmişdir.

**Orucov Tağı Muxtar oğlu** 1914-cü il təvəllüldür. İctimai işlərdə fəallıq göstərirdi. Komsomol işçisi idi. 1939-cu ildə ordu sıralarına çağırılmışdır. Onun ölümü barədə kağız 1942-ci ildə alınmışdır.

**Pircanov Pircan Əliyoldaş oğlu** 1919-cu ildə doğulmuşdur. Lökbatanda nəqliyyat sexində təmir ustası idi. Cəbhəyə 1941-ci ildə səfərbər olunmuşdur. Qara dəniz donanmasında xidmət edib. 1944-cü ildə itkin düşməsi haqqında məlumat alınmışdır. Ondan sonra haqqında əlavə məlumat əldə edilməmişdir.

**Pirqulu Mirzəqulu oğlu** 1907-ci ildəndir. Lökbatanda mədəndə işləyirdi. Cəbhəyə ilk yollananlar sırasındadır. 1942-ci ildə onun ölümü barədə kağız gəlmışdır.

**Pirverdi Baba oğlu** 1905-ci ildə anadan olmuşdur. Ordu sıralarına 1939-cu ildə getmişdir. Haqqında əlavə məlumat yoxdur.

**Rəhim Babaş oğlu** 1912-ci il təvəllüldür. Ziyalı idi. Müəllim kimi Qonaqkənddə maarif sahəsində çalışırdı. Cəbhəyə 1942-ci ildə səfərbərliyə alınmış, Stalinqrad döyüşlərində həlak olmuşdur.

**Rəhim İmamverdi oğlu** 1920-ci ildəndir. Lökbatanda boru bazasında işləyirdi. Ordu sıralarına 1938-ci ildə çağırılmışdır. Sonrakı əsgəri həyatı müharibə illərinə təsadüf edir. Ailəsinə itkin kağızı 1944-cü il mart ayında gəlmışdır. Qızı Umnisə Hüseynova danışır ki, 60-cı illərdən atam haqqında ətraflı məlumat öyrənmək istəyi ilə müxtəlif ünvanlara sorğu göndərdim. Illərlə inadlı və gərgin axtarışdan sonra, nəhayət, 1986-ci ildə Ukrayna məktəblilərindən «qırmızı ləpirçilər»dən («qırmızı ləpirçilər» pioner yaşı məktəblilərdən ibarət olub keçmiş döyüşçülər, əsasən İkin-ci dünya müharibəsi döyüşçüləri haqqında məlumatlar toplaşdırırdılar) məktub aldım. Məlum oldu ki, atam 1943-cü il dekabrın 22-dən 23-nə keçən gecə bombardman nəticəsində həlak olmuş və Xerson vilayəti Qornoteyevsk rayonunun Solomka kəndində qardaşlıq qəbiristanlığında dəfn olunmuşdur. Həmin kəndi faşistlər yerlə yeksan etmişlər.

**Sadiqov Mirzəmehdi Hacağa oğlu** 1904-cü ildə anadan olmuşdur. Kolxozda işləyirdi. Kəndin ilk traktorçularından biri idi. Cəbhəyə 1941-ci ildə səfərbər olunmuşdur. Haqqında əlavə məlumat yoxdur.

**Sadiqov Rzaqulu Hacağa oğlu** 1912-ci il təvəllüldür. 1942-ci ilin noyabrında səfərbər edilmişdir. 1943-cü ildə Kerçdən məktubu gəlmışdır. Krimda o, əsir alınmış, Macaristana düşərgəyə göndərilmişdir. 1945-ci ilin fevralında sovet ordusu əsirləri azad edərək onları ön atəş xəttinə göndərmişlər. 1945-ci ilin martında isə onun ölüm kağızı alınmışdır.

**Salar Məlik oğlu** 1924-cü ildə doğulmuşdur. Məlik Hacı Ağahüseyin oğlunun cəbhəyə yola saldığı 4 oğuldan

biridir. Onun 1942-ci ildə itkin kağızı gəlmışdır. Haqqında əlavə məlumat yoxdur.

**Seyran Məcnun oğlu** 1903-cü ildəndir. Kolxoza işləyirdi. Cəbhəyə 1941-ci ildə səfərbər olunmuşdur. 1943-cü ildə itkin kağızı alınmışdır.

**Səfərov Abgül Sahibcan oğlu** 1920-ci ildə anadan olmuşdur. Cəbhəyə 1941-ci ildə səfərbərliyə alınmışdır. Ondan sonra haqqında əlavə məlumat yoxdur.

**Səfərov Əli Səfəralı oğlu** 1915-ci il təvəllüldür. Lökbatanda fəhlə işləyirdi. 1942-ci ildə cəbhəyə getmişdir. Məktubları Sevastopoldan gəldi. Qardaşı Əlağa Rusyanın bir çox qardaşlıq qəbiristanlıqlarını gəzsə də heç bir yerdə ondan məlumat tapa bilməmişdir.

**Səfərov Mənsur Sahibcan oğlu** 1922-ci ildə doğulmuşdur. Lökbatanda işləyirdi. Cəbhəyə 1942-ci ildə səfərbərliyə alınmışdır. Haqqında əlavə məlumat yoxdur.

**Səfərov Şixəli Baləmi oğlu** 1917-ci ildəndir. Bakı feldşerlik məktəbində təhsil alırdı. 1942-ci ilin yayında cəbhəyə səfərbər olunub. Onun döyüş yolu çox qısa olub. Həmin ilin payızında Krimdan Şixəlinin itkin kağızı gəldi. Haqqında əlavə məlumat yoxdur.

**Səmədov Atamalı Məcid oğlu** 1903-cü ildə anadan olmuşdur. Cəbhəyə 1942-ci ildə səfərbər edilmişdir. Baş serjant idi; vzvod komandirinin müavini kimi əsgəri bölməyə rəhbərlik edirdi. O, Saratov ətrafında gedən döyüşlərin birində – 1942-ci il iyun ayının 13-də Krasno-Kut şəhərində ağır yaralanmışdır. O, 16 sentyabr 1942-ci ildə həlak olmuş, adı çəkilən həmin şəhərin qardaşlıq qəbiristanlığında dəfn edilmişdir.

**Səmədov Süleyman Soltanəhməd oğlu** 1917-ci il təvəllüldür. Peşəsi sürücü idi. Cəbhəyə 1941-ci ildə səfərbərliyə alınmışdır. Haqqında əlavə məlumat yoxdur.

**Soltanov Abdulla Ağaklısı oğlu** 1918-ci ildə doğulmuşdur. Kolxoza çoban idi. Ordu sıralarına 1939-cu ildə çağırılmışdır. Haqqında əlavə məlumat yoxdur.

**Soltanov Əlağa Sübhan oğlu** 1918-ci ildəndir. Kolxoza arabaçı idi. Cəbhəyə ilk gedənlərdən biridir. 1944-cü il sentyabrın 23-də Bessarabiyadan ölüm kağızı gəlmışdır.

**Soltanov Məmməd Əlibala oğlu** 10 yanvar 1920-ci ildə anadan olmuşdur. Bakıda N. Nərimanov adına Sənaye Təxələl Texnikumunu bitirmiş, az müddət toxuculuq kombinatında işləmişdir. O, müəllim olmaq arzusu ilə ADU-nun filologiya fakultəsinə qəbul olunsa da orada çox oxuya bilməmişdir. 1941-ci ilin noyabr ayında, I kursda ikən onu səfərbər edərək ön cəbhəyə göndərmişlər. 13 aprel 1944-cü ildə Kalinin (Tver) vilayətində onun ölümü barədə kağız alınmışdır. M. Soltanov şair təbiətli idi. Qardaşı Gülhüseyn müəllimdə onun şərlərində bəzi nümunələr qalmışdır.

**Soltanov Ağacan Fərzəli oğlu** 1901-ci il təvəllüldür. Ordu sıralarına 1939-cu ildə çağırılmışdır. Kerç döyüşlərində yaralanmışdır. Haqqında əlavə məlumat yoxdur.

**Sübhan Salman oğlu** 1901-ci ildə doğulmuşdur. Kolxoza işləyirdi. Cəbhəyə 1941-ci ildə səfərbər edilmişdir. Haqqında əlavə məlumat yoxdur.

**Şıxbabayev Həmid Şıxbaba oğlu** 1912-ci ildəndir. Kənddə cilingər idi, su işlərinə nəzarət edirdi. 1943-cü ildə həlak olmuşdur. Haqqında əlavə məlumat yoxdur. Kənd qəbiristanlığında rəmzi qəbri onun doğmaları üçün təsəlli və ziyarət yeridir.

**Şirəliyev Şirəli Güləli oğlu** 1920-ci ildə anadan olmuşdur. Lökbatanda orta məktəbi bitirdikdən sonra pedaqoji kursda oxuyub müəllim ixtisası almışdır. Az müddət Qobu orta məktəbində fənn müəllimi və pioner baş dəstə rəhbəri işləmişdir. Cəbhəyə 1941-ci ildə səfərbər edilmişdir. Rütbəsi kiçik leytenant idi, 416-ci Taqanroq diviziyasının tərkibində vuruşmuş, Kerç döyüşlərində yaralanmışdır. Haqqında əlavə məlumat yoxdur.

**Şükür İslam oğlu** 1899-cu il təvəllüldür. 1941-ci ildə cəbhəyə yollanmışdır. 416-ci Taqanroq diviziyasının dö-

yüçüsü olub. 1943-cü ildə itkin kağızı gəlmışdır. Haqqında əlavə məlumat yoxdur.

**Tağı Əbdülkərim oğlu** 1920-ci ildə doğulmuşdur. Sürücü işləyirdi. 15 may 1941-ci ildə ordu sıralarına əsgəri xidmətə getmişdir. 1943-cü ilin mart ayında sonuncu məktubu alınmışdır. Haqqında əlavə məlumat yoxdur.

**Teymur Murtuza oğlu** 1915-ci ildəndir. Kolxoza işləyirdi. Hərbi qulluğa 1939-cu ildə çağırılmışdır. 1945-ci ildə ölüm kağızı gəlmışdır.

**Yasəf Ələkbər oğlu** 1918-ci ildə anadan olmuşdur. Lökbatanda mədəndə işləyirdi. Ordu sıralarına 1939-cu ildə çağırılmışdır. O vaxtdan bəri ondan heç bir məlumat yoxdur.

**Yusif Rəcəb oğlu** 1912-ci ildə anadan olmuşdur. Cəbhəyə 1941-ci ildə səfərbər olunmuşdur. Haqqında əlavə məlumat yoxdur.

**Zeynalabdin Şəkər oğlu** 1910-cu ildə doğulmuşdur. Kolxoza işləyirdi. 1939-cu ildə ordu sıralarına çağırılmışdır. Əsgəri borcunu ödəyib gəldikdən 40 gün sonra 1941-ci ilin Böyük Vətən müharibəsi başlanmışdır. O da ilk günlərdə səfərbər olunan döyüşçülər cərgəsində idi. 1943-cü ildə Rostovdan Zeynalabdin Şəkər oğlunun son məktubu gəlmışdır. Haqqında əlavə məlumat yoxdur.

**Zərbəliyev Əliheydər Murad oğlu** 1920-ci ildəndir. İkiillik pedaqoji məktəbi bitirmiş, riyaziyyat müəllimi ixtisasına yiylənmişdir. O, bir müddət Lökbatanda 166 sayılı məktəbdə baş dəstə rəhbəri, həm də müəllim olmuşdur. 1939-cu ildə ordu sıralarına çağırılan Əliheydər müəllimin 1941-ci ilin sonlarında ölüm kağızı gəlmışdır.

**Zərbəli Əliman oğlu** 1919-cu ildə anadan olmuşdur. Kolxoza işləyirdi. 1939-cu ilin noyabrında ordu sıralarına getmişdir. 1941-ci il iyun ayının 5-də – müharibə başlamazdan bir qədər əvvəl onun Smolenskdən məktubu gəldi. Yazırkı ki, əsgəri xidmətim başa çatır, tezliklə görüşəcəyik. Əfsuslar olsun ki, bu, onun sonuncu məktubu oldu. Sonrakı taleyi naməlumdur.

## ATA-OĞUL QOŞA GETDİ

İkinci dünya müharibəsinə ata-oğul birlikdə gedənlər:

Kərbəlayi Murad Ağaverdi oğlu  
Ağaverdi Kərbəlayi Murad oğlu

Balağa Ağaverdi oğlu  
İbrahiməjdər Balağa oğlu

Sübhan Salman oğlu  
Mirzağa Sübhan oğlu

## AİLƏ BİR CÜT OĞUL VERDİ

İkinci dünya müharibəsində iki və daha artıq oğul qurban vermiş ailələrin təxmini siyahısı:

Ağahüseynov Ağahüseyin Məlik oğlu  
Ağahüseynov Salar Məlik oğlu

Ağabala Salman oğlu  
Əlibala Salman oğlu  
Qəhrəman Salman oğlu

Arzuman Məmmədcəfər oğlu  
Müzəffər Məmmədcəfər oğlu

Atamoğlan Əbdülkərim oğlu  
Tağı Əbdülkərim oğlu

Ağəliyev Yusif Güləli oğlu  
Ağəliyev Ağəli Güləli oğlu

Həbib Süleyman oğlu  
Əmiqədəş Süleyman oğlu

Hüseynov Əlif Kərbəlayi Hüseyin oğlu  
Hüseynov Qubad Kərbəlayi Hüseyin oğlu

Mirzəcan Hüseynbala oğlu  
Novruzəli Hüseynbala oğlu

Sadiqov Mirzəmehdi Hacağa oğlu  
Sadiqov Rzaqulu Hacağa oğlu

Səfərov Abgüllə Sahibcan oğlu  
Səfərov Mənsur Sahibcan oğlu

### *Süleyman Rüstəm*

#### **ƏZİZLƏRDƏN ƏZİZLƏR** (ixtisarla)

Aranızda ayrılıqdan söz düşəndə,  
Bir vüsalın həsrətilə Araz boyu gəzişəndə,  
Qəlbinizin yarasını göynədəndə xatırələr,  
Yaranızda yanar dağ tək qövr edəndə xatırələr,  
Yol çəkəndə gözləriniz,  
Qardaş deyib car çəkəndə sözləriniz,  
Arzuları ürəyində qalanları xatırlayın,  
Gözü yolda qalanları xatırlayın.

İlk baharin ilk axşamı,  
Rəng-rəng şamı,  
Səmənenin düzüb dörd bir tərəfinə.  
Yandıranda ilk baharin şərəfinə,  
Fikrə dalın,  
Keçənləri yada salın –  
Baharımı ömrünüzü baharına qatanları xatırlayın,  
Bu müqəddəs torpaq altda yatanları xatırlayın.

## HƏYATLARI

### BAHASINA

Aşağıda adlarını qeyd etdiyimiz həmyerililərimiz mühabibə ərəfəsində və müharibə illərində müəyyən cəza tədbirlərinə məruz qalmışlar. Sərt rejimin qurbanları olan bu insanların zülm, işgəncə və əzablara ürcəh olmaları məlumdur. Nə idi onların günahları? İndi adicə, çox cüzi qüsür kimi görünən qanun pozuntuları o zaman dərhal, özü də sorğu-sualsız həbslə nəticələnirdi. Məsələn, cəmi 15-20 dəqiqədən artıq işə gecikmə hali həbsə alınıb cərimə batalyonlarına göndərilmək deməkdir.

Naməlum ünvanlarda və işlərdə amansız istismarın qurbanları olan bu insanlar öz həyatları bahasına günahlarını çoxdan yumuş və bəraət almışlar. Deməli, onların adlarının öz doğma ocaqlarına geri qayıtmayanlar sırasında çəkilməsi heç də qəbahət deyildir. Kiçik nöqsanlardan ötrü insanın tamamilə unudulması düzgün hal sayila bilməz.

**Ağamalı Qanış oğlu** 1923-cü il təvəllüdüdür. 1941-ci ildən sonra haqqında məlumat yoxdur.

**Əkbərov Ağababa Əsgər oğlu** 1906-cı ildəndir. Keçmiş Dmitrov adına zavodda işləyirdi. 1939-cu ildən bəri haqqında məlumat yoxdur.

**Fərhad Nəzir oğlu** 1917-ci ildə anadan olmuşdur. Lökbatanda mədəndə işləyirdi. 1943-cü ildən ondan xəbər yoxdur.

**Xalıqov Hüseyin Çəsməli oğlu** 1925-ci ildə doğulmuşdur. 1940-cı ildən sonra ondan xəbər yoxdur.

**İbrahiməjdər Malikəjdər oğlu** 1919-cu il təvəllüdüdür. Lökbatanda mədəndə işləyirdi. 1941-ci ildən sonra haqqında məlumat yoxdur.

**Meydan Məmmədəli oğlu** 1924-cü ildəndir. 1941-ci ildən bəri ondan məlumat yoxdur.

**Məşədi Qasim Məmməd oğlu** 1916-cı ildə anadan olmuşdur. 1943-cü ildən sonra haqqında məlumat yoxdur.

**Rəhim Əhməd oğlu** 1912-ci ildə doğulmuşdur. Lökbatanda mədəndə işləyirdi. 1939-cu ildən sonra haqqında məlumat yoxdur.

**Şixməmmədov Baləhməd Abbas oğlu** 1927-ci il təvəllüdüdür. Lökbatanda mədəndə işləyirdi. 1944-ci ildən sonra haqqında məlumat yoxdur.

**Vahab Vahab oğlu** 1899-cu ildəndir. Müharibəyə qədər müxtəlif inzibati və ictimai vəzifələrdə çalışmışdır. 1942-ci ildə vəfat edən V.Vahab oğlu Naxçıvanda arxa işlərinə cəlb edilmişdir. Onun məzarı da oradadır.

**Zeynalabdin Cənnət oğlu** 1921-ci ildə anadan olmuşdur. 1940-ci ildən sonra haqqında məlumat yoxdur.

\* \* \*


Sərt əmək rejimi, dəmir nizam-intizam müharibədən sonra da davam edirdi. O illərin şahidlərindən biri olan Mirzəbala Həzrətqulu oğlu həmin dövrü xatırlayaraq danışır:

- Heç yadımdan çıxmaz. Müharibə təzə qurtarmışdı. Mədəndə yenicə işə girmişdim. Cavan idim – olardı 17-18 yaşım. Bir gün nahar fasiləsində növbə çox olduğu üçün işə 15 dəqiqə gecikdim. Elə həmin gün məhkəməyə göndərildim. Hakim Bilal Əbdülov idi. Qobululara qohumluğu çatan bu adam məni möhkəm danladıqdan sonra dedi ki, çox cavan olduğunuza görə sizi türməyə göndərmirəm. Amma cəzasız da qalmayacaqsınız. O, yemək normasından ixtisar etdi, qaldım günorta yeməyində duru supun ümidiñə.

Maaşdan da 15 faiz kəsdi. Bunlarla kifayətlənməyib gündəlik 1 kilo 200 qram çörək normasından da düz 400 qram kəsəndə yalvarmağa başladım. Xahiş etdim ki, heç olmasa çörək normasına toxunmayın. O, mənə açıqlı-acıqlı baxıb:

- Heç bilirsiz əmək intizamını pozmaqla dövlətə nə qədər ziyan vurmusunuz, - dedi. – 15 dəqiqə ərzində xeyli iş görərdiniz.

Cəzalarım kimi qeyd olunmuş məhkəmə qərarı indi də qoruyub saxladığım əmək kitabçamda qalır.



## CƏBHƏNİN İKİ QANADI

Bütün müharibələrdə cəbhənin iki qanadı olur: ön və arxa cəbhə. Biri digərini təmamlayan bu iki tərəf qələbədə həllədici əhəmiyyət kəsb edir. Birinin axşaması o birinə çox ciddi mənfi təsir göstərir. İkinci dünya müharibəsində də məhz belə olmuşdur. Qələbənin qazanılmasında arxa cəbhə iştirakçılarının da əməyi az deyildir.

Qobulular da bu sahədə fədakarlıqlar nümayiş etdirmişlər. Bu, ayrıca geniş səhbətin mövzusu olsa da burada bəzi məqamları oxucuların diqqətinə çatdırmaqla kifayətlənəcəyik.

Müharibə illərində və sonrakı ilk illərdə Ural neft mədənlərində işləmiş həmyerlilərimizin adlarını aşağıda dərc edirik:

Ağarza Cəbrayıł oğlu  
Aslan Həsən oğlu  
Baləmi Abgül oğlu  
Bəhrəm Kərbəlayı Cəfərqulu oğlu  
Bəndəli Dostəli oğlu  
Əliman Zaman oğlu  
Əliseyran Salman oğlu  
Güləli Novruzəli oğlu  
Həsənağa Qasim oğlu  
Həsən Nəzər oğlu  
Xandadaş Süleyman oğlu  
Xudaverdi Kərbəlayı Qasim oğlu  
İmamyar Ələkbər oğlu  
İsrafil Mirzə Cəbrayıł oğlu

Malikəjdər Mirzəməmməd oğlu  
Məlikəli İsmayıł oğlu  
Məmmədhəsən Məmmədhüseyn oğlu  
Məmmədhəsən Qəhrəman oğlu  
Məmmədbağır Zeynalabdin oğlu  
Məşədi Əbdürəhim Hacı Əbdülkərim oğlu  
Mirzə Dadaş oğlu  
Nurməmməd Soltan oğlu  
Orucəli Şixməmməd oğlu  
Ümid Gülü oğlu

Ural neftçisi olmuş qobulular-  
dan hazırda yeganə sağ qalan Ba-  
ləmi Abgül oğludur. Ömrünün  
82-ci ilini yaşayan B. Abgül oğlu  
düz beş il – 1942-ci ildən 1947-ci  
ilə qədər Ural mədənlərində neft  
çıxarılmasında çalışmışdır. O, de-  
yir ki, sərt iqlim şəraitinə baxma-  
yaraq biz gecəli-gündüzlü yorul-  
madan işləyirdik. Bilirdik ki, çı-  
xardığımız neft cəbhəyə çox  
lazımdır.



B. Abgül oğlu

\* \* \*

Azərbaycan neftçiləri, o cümlədən Löktətan neft mə-  
dənlərində dinclik bilmədən neft çıxarıb ön cəbhəni ya-  
nacaqla təmin edən yüzlərlə neftçilər arasında bu sətirlərin  
müəllifinin atası Ağarza Kərbəlayı Bürcəli oğlu da vardır.  
1940-ci ildə 14 yaşındaykən mədəndə əmək fəaliyyətinə  
başlayan A. Kərbəlayı Bürcəli oğlu o illərdə bacarıqlı  
neftçi kimi usta vəzifəsinə irəli çəkilmişdir. Günlərlə

mədəndə qalan bu insanları yalnız öz əməkləri ilə ön cəbhəyə kömək etmək düşündürdü.

\*\*\*

«Çörək bol olarsa basılmaz vətən» deyən böyük şairimiz S. Vurğun nə qədər haqlı idi. Bəli, çörək dayaqdır, arxadır, güc-qüvvətdir. Vəziyyətdən asılı olaraq ağır kənd təsərrüfatı işlərinə qadınlar, qocalar və uşaqlar cəlb edilmişdi. Onlar ölkəni, ilk növbədə ön cəbhəni ərzaqla təmin etməkdən ötrü yoruldum demədən çalışırdılar.

Qobunun taxıl sahələrində iş çox ahəngdar gedirdi. Səhərdən qaş qaralanadək təsərrüfat sahələrində işləməklə bərabər ana və bacılarımız ön cəbhədə vuruşan oğullarımız üçün gecələr əlcək, yun corab və köynək də toxuyurdular.

Belə işlərin nizamlanmasında, şübhəsiz, el ağsaqqalları, bacarıqlı təsərrüfat başçıları əsas rol oynayırdılar.

Qobuda da belə səriştəli, el hörmətinini qazanan kolxoz sədri Aşur Həsənbala oğlu idi. Hamının ehtiramla «Aşur əmi» deyə müraciət etdiyi bu insan özü də yeniyetməlik illərində yetimçi-liklə böyüdüyü, ata nəvazişinə tamarzi qaldığı üçün cəbhəyə ata, oğul, qardaş yola salmış ailələrin necə bir çətinlikdə olduqlarına çox yaxşı bələd idi. O, hamının qayğısına qalar, ehtiyaclarının ödənilməsi üçün imkan daxilində köməyini əsirgəməzdı.

Müharibə illərində Qobu kolxozu nümunəvi təsərrüfatlardan biri idi. Kolxoz cəbhəyə də fəal kömək göstərirdi. 1943-cü ildə nəşr edilmiş «Azərbaycan – Qızıl orduya» adlı kitabçada A. Həsənbala oğlunun şəkli verilmiş və «Azə-



A. Həsənbala oğlu

baycan kolxozçusu» tank dəstəsinin yaradılması fonduna bu təsərrüfatdan 130 min manat pul verilməsi təqdirdə olunmuşdur...

Odlu silahlarla bərabər müharibədə mənəvi silahın da öz gücü vardır. Bu sahədə Azərbaycanın sənət xadimləri də öz yaradıcılıq istedadları ilə kəskin sözlərini demişlər. Müharibə illərində yaradıcılığını əsasən bu mövzuya yönəldən görkəmli rəssamlardan biri də həmyerlimiz Qəzənfər Xalıqov olmuşdur. Müharibənin başlandığı günün ertəsi rəssam çox mənalı və siyasi cəhətdən dolğun məzmunlu bir plakat çəkdi.

Bu plakat belə təsvir edilmişdi. Hitler SSRİ ilə Almaniya arasında bağlanmış sülh müqaviləsini burnu ilə cirib sovet torpağına hücum edir. Lakin bir döyüşü yumruğu ilə onun burnundan vurur. Plakat Azərnəşr tərəfindən kütləvi tirajla çap edilib buraxılmışdı.

O dövrdə rəssamlar qarşısında «Təbliğat pəncərəsi» plakatı və «Döyüşən karandaş» vərəqəsinin buraxılışı qoyulmuşdu.

Müharibə illərində 450-dən çox «Təbliğat pəncərəsi» yaradılmışdı. Bunların 290-nını Q. Xalıqov və İ. Axundov çəkmışdilər. Hər iki rəssam 1943-cü ildə Dövlət mükafatına layiq görülmüşdür.



Q. Xalıqov



## **SOLMAYAN**

### **ŞÖHRƏT**

Qanlı-qadalı cəbhə yollarını salamat keçib doğma elobasına qayıdan qobulular da çox olub. Ön atəş xəttində fərqlənən bu hünər iyiyələri dinc sülh dövründə də müxtəlif əmək meydanlarında nümunə olublar. Müharibədən sonra sanki ikinci ömür yaşamış bu insanlar artıq dünyalarını dəyişmişlər. Həyat yolu nəsillərə örnek ola biləcək həmin döyüşçülərin hər biri haqda saatlarla söhbət açmaq mümkündür. Belə həmyerlilərimizdən burada hələlik yalnız ikisi barədə məlumat veririk. Adlarını çəkə bilmədiyimiz digər mərhum cəbhəçilərin ruhu önündə ehtiramla baş əyirik.

#### **ƏLİMURAD BƏDƏLOV** **(1916-1993)**

Mühəribə hər cür təsadüflərlə doludur. Bəzən qələbə çalırsan, bəzən də gözlənilməz ölüm səni haqlayır. 1943-cü ilin dekabrında Ukraynada döyüşən Əlimuradın da başına belə bir hadisə gəldi. Onun yanında mərmi partladı. Dəhşətli aşğıdan huşunu itirdi. Əlimurd gözlərini açanda özünü faşistlərin arasında gördü. Dünya başına fırlandı. Lakin əsirlik həyatı uzun sürmədi. Fürsət düşən kimi o, qaçıb yenidən sovet ordusu sıralarına qoşuldu: Moldaviyanın, Ruminiyanın, Macarıstanın azad edilməsində fəal iştirak etdi. Vyananın və Budapeştin alınmasında fərqləndi.

Əlimurad Bədəlovun döyüş xidmətləri Ali Baş Komandanlığının 5 dəfə təşəkkürünə layiq görülmüşdür.

(Həmyerlimiz haqqında bu mətn «Abşeron» qəzetinin 7 aprel 1970-ci il tarixli sayından götürülmüşdür).

*Əlimurad (şəkildə ayaq üstə) döyüş dostu və həmkəndlisi Zeynalabdin Şəkər oğlu ilə birlikdə*



#### **BALAKƏRİM MƏMMƏDOV** **(1922-1988)**

Partizan hərəkatının fəal iştirakçılarından biri, Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi cəsarətli döyüş xidmətləri dövlət təltiflərinə layiq görülmüş Balakərim Məmmədovun misilsiz qəhrəmanlıqları indi də di!!ər əzbəridir. Düşmənlər arasında çox böyük fərasətlə apardığı əməliyyatlar faşistləri vahiməyə saldığı kimi cəbhə dostlarını heyran edirdi. Hissə komandirliyi onu ən mürəkkəb əməliyyatlara göndərirdi. Bilirdi ki, partizan B.Məmmədova verilən tapşırıq operativ və çox dəqiqliklə yerinə yetiriləcəkdir.



*Partizan Balakərim  
Məmmədov*

## ÖMRÜN İXTİYAR ÇAĞI

İkinci dünya müharibəsinə yüzlərlə oğul yola salmış Qobu kəndinin hazırda həmin övladlarından sağ qalanı cəmi-cümlətəni 15 nəfərdir. O dövrdən 60 ildən artıq vaxt ötüb. Zamanın amansız küləkləri onlarla insan həyatının ömür ağacını kökündən qoparıb atmışdır. Yerində pöhrələri olanlar da var, olmayanlar da. Nə etməli, İlahinin hökmü belədir: ömür başa çatdımı kimliyindən asılı olmayıaraq getməlidir.

Ömrün yüksəkliyindən ötən illərə boyunan bu nurani insanlar müharibənin qanlı-qadılı illərinə təsadüf etmiş gəncliklərinin acılı-şirinli xatırələrini yada salıb köks ötürərək deyirlər: «Elə bil o günlər dünən olub». Cavanlığında cəbhənin uzun-uzadı əzablı yollarını qət edənləri indi adicə yollar yorur. Onlardan əsaya pənah gətirənlər də vardır.

Faşizm üzərində qazanılan qələbənin 9 May sevincini hər il yenidən yaşayış İkinci dünya müharibəsi veteranları və əllillərinin ən böyük arzusu erməni faşistlərinin işgal olunmuş Azərbaycan torpaqlarından qovulması, üç rəngli Azərbaycan bayrağının bu yerlərdə dalgalanacağı günü görməkdir.

Aşağıda əziz oxucuların nəzərinə hörmətli veteran və əllillərin haqqında qısa məlumatları və şəkilləri təqdim edirik. Mətnlər ərifba sırası ilə verilir.

### AĞƏLİ AĞƏLİ OĞLU ƏLİYEV (1921)

Möhkəm hafızəsi ilə seçilən aqsaqqallarımızdan olan A. Əliyevin 1941-ci ildən 1946-ci il sentyabrın 23-dək keçdiyi ordu həyatının bir çox səhifələri onun yaddaşında sətirbəsətir qalmışdır. Keçmiş döyüşünün cəbhə yolu Ruminiya, Macarıstan, Bolqarıstan, Belçika, Almaniya torpaqlarınıadək uzanmışdır.


A. Əliyevin Ukraynanın faşistlərdən azad edilməsində döyüş xidmətləri coxdur. Ukraynalılar bunu unutmurlar. 2001-ci ildə 9 May qələbə bayramını bu ölkədə keçirən usta Ağəli Ukraynanın xatırə ordeninə və mükafatlara layiq görülmüşdür.

O, 2002-ci il 9 May sənliklərinə də yenidən Ukraynadan dəvət almışdır. Veteran indi həmin səfərə hazırlanır.




### BALAQƏDƏŞ KƏLPƏLİ OĞLU (1926)

B.Kəlpəli oğlunun müharibə yolu 1944-cü ilin yanvarından başlayıb. 406-ci diviziyanın tərkibində xidmət etmiş, 1946-ci ildə ordudan tərxis olunmuşdur. Sonrakı illərdə nəqliyyat sahəsində çalışmış, sürücü işləmişdir. İndi də boş-bekar dayanmağı xoşlamır, güc-qüvvəsi çatan işləri görür.



## ƏLİQULU NEMƏT OĞLU (1914)

Hazırda üçüncü ayağa – əsanın köməyinə möhtac olan Əliqulu Nemət oğlu 1941-ci ilin iyul ayından 1945-ci ilin payız nadək minlərlə kilometr məsafə qət etmişdir. Onun da döyük yolu əzablı olmuşdur. Keçmiş cəbhəçi indi xəyalən o illərə qayıdır, ötən günləri yada salır.




## MƏŞƏDİ ƏLİKRAM RƏHMAN OĞLU SALMANOV (1922)

Dərin və hərtərəfli biliyi, geniş dünyagörüşü, çoxillik pedaqoji stajı ilə nəinki Qobuda, hətta bütün Abşeron rayonunda sayılan-seçilən ziyalılardan olan Ə.Salmanovun döyük yolu da diqqətəlayiqdir. Cəbhəyə getməzdən əvvəl feldşerlik ixtisasına yiyələnmişdir. Onun cəbhə yolu 1942-ci ildən başlayır. Qara dəniz donanmasının Uşakov adına I briqadasının V diviziyyasında sıravi əsgər kimi zenitçi olmuşdur. 1948-ci ildə ordudan tərxis edilən Ə. Salmanov sonra pedaqoji təhsil alaraq ömrünü maarif işinə həsr etmiş, 50 ildən çox bu sahədə fəaliyyət göstərmişdir. Hazırda təqaüddə olan bu ziyalı şəxsin məclislərdə tarixi, dini, mənəvi və elmi mövzularda etdiyi söhbətləri hamı maraqla dinləyir.



## GÜLHÜSEYN ƏLİBALA OĞLU SULTANOV (1925)

1943-cü il avqustun 5-də ordu sıralarına çağırılıb. Qroznida 402-ci diviziyanın 833-cü alayının tərkibində olub. Bu, döyük hərbi hissə deyildi, hərb əhəmiyyətli obyektlərin təmiri və tikintisi ilə məşğul olurdu. Həmin hissənin təmirçi-bərpaçı əsgərləri ilə birlikdə G. Sultanov Azərbaycanın da bir sıra hərbi obyektlərinin təmirində, sonra isə Belorusiyada aerodrom tikintisində işləmişdir.



1948-ci il aprel ayında tərxis olunduğu vaxtdan indiyədək o, pedaqoji sahədə çalışır. Rayonun ən qocaman təhsil işçilərindən biri kimi ehtiram sahibidir.

## HƏMİD FƏRZƏLİ OĞLU SULTANOV (1912)

H. Sultanovun əsgəri həyatı 1937-ci ildən başlayıb. İki ildən artıq hərbi xidmət borcunu ödəyib tərxis olunma ərəfəsində İkinci dünya müharibəsi başlamış və o da finlərlə döyüşdə iştirak etmişdir. Burada yaralanmış və Petrozavodskda hospitalda müalicə olunmuşdur. Hospitaldan çıxdıqda artıq fin müharibəsi sülhlə nəticələnmişdi.



O, tərxis olunaraq evə buraxılmış, 1940-ci ildən 1941-ci il – Böyük Vətən müharibəsi başlananadək Molotov rayonunda komsomol işində çalışmışdır. Onun sonrakı döyüş yolu Çexoslavakiya və Polşayadək uzanmışdır. Ordu sıralarından 1946-ci ildə tərxis edilən H. Sultanovun hərbi rütbəsi leytenantdır. Döyüş xidmətləri çoxlu orden və medala layiq görülmüşdür.

H.Sultanov müharibədən sonra müxtəlif məsul vəzifələrdə işləmişdir.

## HƏSƏN MƏŞƏDİ MAHMUD OĞLU (1918)

H.Məşədi Mahmud oğlu da iki müharibənin iştirakçısıdır. Onun döyüş yolu əvvəlcə fin müharibəsindən keçmiş, sonra isə Böyük Vətən müharibəsi cəbhələrinə qatılmış, Kiyev, Leninqrad, Xarkov, Belorusiya, Polşa və Çexoslavakiya torpaqlarının azad edilməsində fərqlənmişdir.

I qrup əlil olan H. Məşədi Mahmud oğlu keçmiş cəbhə xatirələrini nəvə və nəticələrinə danışmağı çox sevir. Sinəsi söz-söhbətlə dolu olan bu ağsaqqalı övladları da, digər cavanlar da həvəslə dinləyirlər.



## İSA İSMAYIL OĞLU

(1920)

İsa İsmayılov oğlunun döyüş yolu qısa olub: 1941-ci ildən 1943-cü ilə qədər. Lakin bu müddətdə neçə-neçə odlu-alovlu cəbhələri adımlamış, dəfələrlə ölümlə üz-üzə gəlmüşdür. Ağır döyüşlərin birində yaralanaraq döyüş qabiliyyətini itirmiş və arxa əmək cəbhəsinə göndərilmişdir.

Hazırda II qrup əlil olan İ. İsmayılov oğlu ömrünün ixтиyar dövrünü dinin təbliğinə həsr etmişdir. Onun Lökbatanda, Qobuda və digər yerlərdə apardığı məclislər dini və tarixi mövzularda edilən söhbətlərin mükəmməlliyi ilə seçilir.

## İSMAYIL MİKAYIL OĞLU İSMAYILOV (1921)


Müharibəyə qədər o da bir çox yaşıdları kimi Lökbatanda neft mədənində işləmişdir. Cəbhəyə könüllü ilk gedənlərdən biridir. 1941-ci ildən başlanan bu yol alman torpağında başa çatmışdır. 1945-ci ilin tarixi 9 Mayı Almaniyada qarşılayan İ. Mikayıl oğlu burada daha yeddi ay saxlanılmış, ordudan yalnız 1946-ci ildə tərxis edilmişdir.

Sinəsini iyirmiyə yaxın orden və medal bəzəyən İsmayılov Mikayıl oğlu müharibədən sonra uzun müddət sürücü işləmişdir.




## KƏRBƏLAYİ KƏRİMƏĞA MİRZƏ MƏHƏMMƏDKƏRİM OĞLU (1922)

5 sentyabr 1941-ci ildə cəbhəyə yola düşən K. Mirzə Məhəmmədkərim oğlu qısa müddətli kurslara cəlb edilmiş, əvvəlcə Moskvada 3 ay təhsil almışdır. Sonra döyüş cəbhəsində yaralanmış, keçmiş Qorki şəhər hospitallında müalicə edilmişdir. Hospitaldan çıxanda ona bir ay müddətində məzuniyyət verilmişdir. Yenidən o, hərbi kursa, bu dəfə Çkalovdakı hərbi kursların birinə göndərilmişdir. Burada bütün məktəbi birbaşa döyüşən hissəyə yollamışlar. Kalinin cəbhəsində qolundan ağır yaralanan K. Mirzə Məhəmmədkərim oğlunun qolunu həkimlər kəsmək isteyərkən azərbaycanlı bir polkovnik buna razi olmamış, müalicənin davam etdirilməsini məsləhət bilməşdir. O, altı ay hospitalda yatıldıqdan sonra arxa cəbhəyə tərxis edilmişdir. II qrup əlildir.



## MUXTAR VAHAB OĞLU SALAHOV (1922)


M. Salahov cəbhəyə 1941-ci ilin noyabrında gedib. Mahaçqaladan Novorossiyskə və Feodesevoya qədər cəbhə həyatı keçmişdir. 1942-ci ilin fevralında Feodesevonun Qamışburun ərazisində gedən döyüşlərin birində ağır yaralanmış və Kislovodskda hospitalda bir müddət müalicə



olunmuşdur. Sonra ay yarım məzuniyyət verilən M. Salahov yenidən hərbi hissəyə qayıtmış, lakin bu dəfə arxa cəbhə ordu hissəsində qulluq etmişdir. 1946-ci ilin dekabrında doğma yurda dönen M. Salahov neft mədənində fəhlə və sürücü kimi işləmişdir. II qrup əlildir.

## HACI MİKAYIL MİRZƏ CƏBRAYIL OĞLU GÜLMƏMMƏDLİ (1920)

Mühəribəyə qədər kənd məktəbində müəllim, mədəndə neftçi peşəsində çalışan M. Gülməmmədlinin döyüş yolu 1941-ci idən başlayıb. Uzun və əzablı olan bu yol səngərlərdən, hospitallardan və əsir düşərgələrindən keçmişdir. 1946-ci ilin avqust ayında doğma el-obasına qayıdan M. Gülməmmədləi uzun müddət neftçi peşəsində çalışmışdır. Keçmiş cəbhəçi ömrünün ixtiyar çağını torpaqla ünsiyyətə həsr etmişdir. Hazırda yanında əkib-becərmə işləri ilə məşğuldur.



## MÜSEYİB ƏLİHƏSƏN OĞLU DADAŞOV (1922)

M. Dadaşovun da cəbhə yolları keşməkeşli olmuşdur. Mühəribənin viranədici gücünü çox görüb. Odlu-əlovlu illərin dəhşətli səhnələri indi də gözləri önündədir.


Uzun müddət kənddə qaz istis-marı sahəsinə başçılıq etmiş M. Da-daşov hazırda neçə illərdir ki, təqa-üddədir. Ömrünün bu çağında da boş oturmur. Nardarandakı şəxsi bağ sa-həsində çalışır. Onun fikrincə torpaq ana kimi öz övladlarından nəvəziş istəyir, qayğı istəyir. Daha dağidici bombalar yox. Torpağa tinglər, körpə şitillər əkilməlidir. Torpaq silahların dəhşəti üçün deyil.



### NUHBALA AĞABALA OĞLU AĞAYEV (1923)

Onun döyüş yolu cəmi iki il olub. 1942-ci ildə ordu sıralarına çağırılan N. Ağayev 1944-ci ildə döyüşlərin birində yaralanmış, daha ön atəş xəttinə yararsız olduğunu nəzərə alıb mühəribə əlili kimi arxa cəbhəyə göndərilmişdir.

N. Ağayev orta ixtisas təhsilli baytar həkim kimi on illər boyu kənddə təsərrüfat işlərində çalışmışdır.



### SOLTAN KƏRBƏLAYİ SEYDİ OĞLU CƏFƏROV (1919)


1940-ci ildə əsgəri xidmətə yola düşəndə artıq fin mühari-bəsi qurtarmışdı. O, Tbilisidə il yarımlı qulluq etmişdi ki, Böyük Vətən mühəribəsi başlayıb. S.Cəfərovun döyüş yolu Kerçə qədər olmuş, döyüşlərin birində yaralandığı üçün Tbilisidə və Bakıda müalicə edilmişdir. Hos-pitaldan çıxandan sonra 83-cü ehtiyat atıcı alayında xidmət etmiş, 1946-ci ildə tərxis olunmuşdur. İxtisası sürücüdür.



\* \*

İkinci dünya mühəribəsinin əllil və veteranlarına, 60 ilə yaxın 1945-ci ilin 9 May qələbəsinin sevincini yaşayan keçmiş döyüşçülərə tezliklə Qarabağ və işgal olunmuş digər ərazilərimizdə də Azərbaycanın qalibiyyət bayrağının dalgalanacağı günü görməyi arzulayıraq.

*GÜLƏR HƏMŞİR OƏSƏ DƏ*



## GÜNAHKAR

### CƏMIYYƏT İDİ

Keçmiş sovet qoşunları tərkibində Əfqanistan döyüşlərində (1979-1989-cu illər) iştirak edənlər:

Bəhrəmov Təbriz Yusif oğlu  
Hacağayev Əlağa Hacağa oğlu  
Həzrətquluyev Qurban Ağabala oğlu  
İbrahimov Ənvər Sərdar oğlu (1960-1980)  
Qasimov Ənvər Novruz oğlu  
Qasimov Tofiq Babalı oğlu  
Novruzov Novruz Rüstəm oğlu  
Məmmədhəsənov Elxan Ağabala oğlu (1961-1992)  
Mütəllimov Məlik Bəyəli oğlu  
Salahov Seyran Həsən oğlu  
Soltanov Əjdər Elxan oğlu  
Zalov Mehman Kamil oğlu


### ƏNVƏR HƏLAK OLSA DA

Ənvər fəhlə ailəsində doğulmuşdu. Onun özü də zəhmət həvəslidi. Səkkizinci sinfi bitirib sənədlərini Xirdalankı 94 sayılı texniki peşə məktəbinə təqdim etmiş, bir müddət burada oxumuşdu. O, təhsil ala-alá işləyir, əmək həyatına təzəcə alışırıldı.

1979-cu ilin aprelində hərbi xidmətə çağırıldı. Ordu sıralarına yola düşəndən bir neçə ay sonra məktubları Əfqanistandan gəlməyə başladı. O illərdə bu ölkədə qanlı döyüşlər gedirdi. Həmin müharibənin səbəbkəri heç də məcburən «beynəlmiləl borc» adı ilə döyüşlərə qatılmış on minlərlə günahsız insan deyildi. Əsl səbəbkər cəmiyyət və mühitlə bağlı qanunlar idi.

Növbəti ilin bahar günlərinə büründə döyük tapşırığını yerinə yetirərkən sıravi əsgər Ənvər İbrahimov qəhrəmanlıqla həlak oldu. Ənvərin igidliyi 4 iyul 1981-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmani ilə «Qırmızı Ulduz» ordeninə layiq görüldü.

Cəsur döyüşçünün xatirəsi əbədi ləşdirilmişdir. Bir vaxtlar oxuduğu orta məktəbə onun adı verilmiş, təhsil ocağının qarşısında büstü qoyulmuşdur.



## **ANA OĞUL GÖZLƏYİRDİ**

Ayri-ayrı illərdə müəyyən səbəblər üzündən xidmət dövründə vəfat etmişlər:

- Bayramov Natiq Mərdağa oğlu  
(1967-1986)
- Əliyarov Vaqif Kamiyab oğlu  
(1977-1995)
- Əmirəhmədov Məhəbbət Məmməd oğlu  
(1941-1963)
- Həsənov Mehdi Ağəli oğlu  
(1959-1980)
- İsmayılov Kamal Atamoğlan oğlu  
(1968-1987)
- İsmayılov Sərdar Kərim oğlu  
(1952-1973)
- Qasımov Aydın Tofiq oğlu  
(1964-1983)
- Məmmədov Fərrux Ağəli oğlu  
(1951-1970)
- Zərbəliyev Allahverdi Əsgər oğlu  
(1959-1981)

## **QARABAĞ MÜHARİBƏSİ VETERANLARI**

- Abbasov Rövşən Rafiq oğlu
- Abdullayev Mahmud Məhəmməd oğlu
- Abdulov Məhyəddin Kazim oğlu
- Ağayev Qabil Atabala oğlu
- Ağayev Güləli Məmmədəli oğlu
- Alxasov Şahin Nadir oğlu
- Alxasov Zaur Adil oğlu
- Aslanov Məstan Mirzəcan oğlu
- Bayramov Əbdülməhməd Böyükəga oğlu
- Bayramov Rauf Hafiz oğlu
- Bağirov Mustafa Kamal oğlu
- Bəhrəmov Təbriz Yusif oğlu
- Cəbiyev Ruslan Qabil oğlu
- Cəfərov Qabil Daşdəmir oğlu
- Cəfərov Eyvaz Cəfər oğlu
- Dadaşov Emin Dadaş oğlu
- Dadaşov Nizami Əmīnağa oğlu
- Dadaşov Vasif Ağasəf oğlu
- Əliyev Elşad Arif oğlu
- Əliyev Fikrət Sərdar oğlu
- Əliyev Yalçın Sərxan oğlu
- Əlağayev Əyyub Ələmdar oğlu
- Əlicanov Elşən Ağaqlulu oğlu
- Əmirəhmədov Elman Cəlil oğlu
- Əmirəhmədov Telman Cəlil oğlu
- Əzimov Taleh Məzahir oğlu
- Fətullayev Vilayət Mürsəl oğlu
- Gülməmmədli Aydın Mikayıl oğlu
- Gündüzov Aydın Cahangir oğlu
- Hacıyev İlqar Həsənağa oğlu
- Həsənbalayev Natiq Əzizağa oğlu

Hüseynov Kamal Əbülfəz oğlu  
 Hüseynov Naib Nadir oğlu  
 Hüseynov Nasir Nadir oğlu  
 Hüseynov Rövşən Soltan oğlu  
 Xalıqov Əli Heydər oğlu  
 Xalıqov Natiq Hacıbala oğlu  
 Xudaverdiyev Haqverdi Pirverdi oğlu  
 İmdalıyev Faiq Sabir oğlu  
 Qafarov Yaşar Nəbi oğlu  
 Qasımov Mehman Mehrəli oğlu  
 Quliyev Elşən Musa oğlu  
 Mahmudov Ağasalam Mahmud oğlu  
 Mehdiyev Əli Mehdi oğlu  
 Məmmədov Azad Ağəmi oğlu  
 Məmmədov Cəfər İzzət oğlu  
 Məmmədov Ramiz Əbdülkərim oğlu  
 Məmmədov Rüstəm Ənvər oğlu  
 Mikayılov Elman Rafiq oğlu  
 Mirzəyev İlham Pərvaz oğlu  
 Muradov Polad Yunus oğlu  
 Niyazov Şahbaz Fəraməz oğlu  
 Orucov Balağa Balazair oğlu  
 Ramazanov Oruceli Sərkər oğlu  
 Rəhmanov Zaur Asif oğlu  
 Rzaquliyev Namiq Gülbala oğlu  
 Sadıqov Rzaqulu Mirzəbala oğlu  
 Salahov Vaqif Məmmədağa oğlu  
 Salmanov Azər Əlikram oğlu  
 Salmanov İmran Firudin oğlu  
 Səmədov Cingiz Əmirəhməd oğlu  
 Səmədov Nadir Əzizəğa oğlu  
 Soltanov İsləm Fətixan oğlu  
 Şahlıyev Müzəffər Kərəm oğlu  
 Tağıyev Nağı Məmmədvəli oğlu  
 Vəlicanov Müşfiq Vaqif oğlu  
 Vəliyev Şakir Mirzəğa oğlu  
 Zərbəliyev Əliheydər Murad oğlu

**Qeyd:** Bu siyahıda bir qism haqqında məlumat verilir. Əslində isə Qarabağ döyüşlərində 100-dən artıq qobulu iştirak etmişdir.


## **ŞƏHİDLİK**

## **ZİRVƏSİ**

Ölümlərin ən şərəflisi şəhidlikdir. O, uca zirvə hər adama müyəssər olmur. Allah yalnız sevdiyi şəxsləri o cür ali məqama yüksəldir.

Qarabağ döyüşlərində Qobu kəndi də şəhidlər vermişdir: düz yeddi nəfər. Yeddi müqəddəs rəqəmdir. Bu yeddi igid də ana vətən köməyə çağıranda birincilər sırasında irəli atıldılar. Onlar barədə «Abşeron şəhidləri» adlı kitabda ətraflı yazılmışdır. Əziz Ələkbərlinin qələmə aldığı bu kitab 1997-ci ildə çap edilmişdir. Şəhidlərimiz haqda ayrı-ayrı mətbuat səhifələrində də ara-sıra söhbət açılmış, onların şücaəti yüksək qiymətləndirilmişdir.

Bir daha bu mövzuya müraciət etməyimiz heç də yersiz deyildir. Çünkü şəhidlər barədə nə qədər danışılsa və yazılsın yenə də azdır. Aşağıdakı qeydlərdə qobulu şəhidlərin həyatından müəyyən «ştrixləri» verməyə çalışmışıq.



## QARDAŞINA BƏNZƏDİ

Gülverdinin böyük qardaşı Hacıverdi İkinci dünya müharibəsində qəhrəmanlıqla həlak olub. Onun qəbri Ukrayna torpağındadır. Yerli əhali Hacıverdinin xatırəsini həmişə əziz tutmuş, hər il 9 May qabağı şəninə tədbirlər keçirmişlər. Həmin qələbə bayramlarının əksəriyyətində Gülverdi bir qardaş kimi iştirak edirdi. Onun xətrini çox istəyir, qardaşına görə isə hörmətini daha yüksək tuturdular.

Böyük qardaşın igidliyi, onun barəsində ukraynalıların söylədiyi ağızdolusu təriflər Gülverdini nə qədər fərqlikdir, bir o qədər də onun vətənpərvərlik duyusunu daha da artırır.



Elə bu zaman Qarabağ hadisələri başladı. Düzdür, G. Hüseynovun cəbhədə döyüşmək üçün yaş həddi çoxdan ötmüşdü, ailəsində də beş övlad böyüyürdü. Şübhəsiz, onu cəbhəyə aparmayacaqdılar. Amma qeyri bir xalqı faşist əsarətindən xilas edən Hacıverdinin qardaşı Gülverdi öz doğma xalqına erməni faşizmindən olan qəsbkarlığa biganə qala bilərdimi? Qətiyyən yox! Elə buna görə də o, cəbhəyə könüllü yollannda qırıq yaşı vardi. Döyüslərdə də qardaşının hünərinə layiq vuruşurdu. G. Hüseynov Daşaltı əməliyyatında çox böyük əsərə göstərmiş, qəhrəmancasına həlak olmuşdur.

Hacıverdinin yad torpağında qəbri varsa da, Gülverdinin isə öz doğma yurdunda belə bir nişanəsi yoxdur. Amma Gülverdi digər şəhidlər kimi öz ölümü ilə elə bir yüksəkliyə yetişib ki, bu onun daimi səadətidir.

Gülverdinin indi neçə-neçə nəvəsi var. O gül balalarından birinə onun adını qoyublar. Təki balaca Gülverdiyə babasının və əmisinin taleyi qismət olmasın, bütün yaşıdları kimi o da hər zaman xoşbəxt günlər görsün.

## «KİSİ MEYDANDAN QAÇMAZ»


Amil sürücü idi. Geoloqlarla işləyirdi. Onlarla birləşdə yurdumuzun bir çox guşələrini gəzib dolaşmış, Azərbaycanın füsünkar gözəlliklərindən vəcdə gəlmışdı. Qarabağ zonasında da dəfələrlə olmuşdu. O, vətəni qəlbən sevirdi. Elə buna görə də erməni təcavüzü onu da bir qorxmaç igid kimi narahat edirdi.

Cəbhəyə könüllü yola düşdü. Onu bu yoldan qaytarmaq istəyənlərə cavabı bu oldu: «Kişi meydandan qaçmaz». Həqiqətən də o, düşmən qabağından qaçmadı. Çox qısa və ibrətamız döyüş yolu keçdi. Bu qısa səngər həyatı ona əbədiyyət qazandırdı, şəhidlik adını bəxş etdi.

1992-ci ilin fevral günlərinin birində vətən uğrunda Ağdam istiqamətində həlak oldu. Amil 1968-ci ildə doğulmuşdu.

Şəfiqə ana yaşadıqları küçədə sadə bir bulağ göstərib dedi: «Amilin xatırəsinə düzəltmişik».

Krandan axan Şollar suyu kövrək ana qəlbiniə sanki təskinlik və sərinlik gətirir. Ehsan-bulaq başında Amil Qəribov və digər şəhidlərimizin xatırəsi daim ehtiramla yad edilir.




## BAŞQALARININ HƏYATI NAMİNƏ

Başqaları yaşasın deyə onların həyatları uğrunda özünü ölümün pəncəsinə atanlar cəsurlar adlanırlar. Belə xislet hər adamda olmur. Adı həyatda adı insanlardan heç də fərqlənməyən bu adamlar fəlakət anında, döyüsdə şirə, pələngə dönürlər.

«Abşeron şəhidləri» kitabında Firuz Novruzov barəində oxuyuruq: «...Firuz silahdaşlarını mühasirədən çıxarmaq məsuliyyətini öz üzərinə götürür. Bir azdan duyuq düşən ermənilərlə təkrar atışma başlayır. Firuz yoldaşlarını xilas etmək üçün diqqəti özünə çevirməyə müvəffəq olur. Bir qədər atışmadan sonra sinessindən gullə yarası alan Firuz son anda çevrilib yoldaşlarına tərəf baxır ki, görsün onlar xilas ola bildilərmi? Bu zaman gullə onun həyatına həmişəlik son qoyur». Bu döyüş 1992-ci il oktyabr ayının 2-də olub.

Rüstəm dayı oğlu barədə fəxrli danişib deyir ki, o səhnəni görənlərin söylədiklərinə görə Firuzu döyüş vaxtı heç tanımaq mümkün olmurdı. O, əsl döyüşü idi, özündən çox yanındakı yoldaşını qorumağa, düşmən tərəfi susdurmağa cəhd edirdi. Firuz Qarabağın Əmiranlar kəndində əbədiyyətə qovuşub. O, həmin döyüsdə səngər yoldaşlarından çoxunu xilas etsə də özü isə gözlərini daimi olaraq yummuşdur.

F. Novruzov 1963-cü ildə anadan olmuşdu.



## TELMAN, ADIN YAŞAYIR!

Telman Sahibcanov 1992-ci ildə ailədə hamı ilə vidasıb cəbhəyə yola düşdü. Sorağı tezliklə Qubadlı, sonra Zəngilan və Ağdam cəbhələrindən gəldi. Daha sonra sədasını Fizuli istiqamətindən aldilar. Harada olsa da onu cəsur bir döyüşçü kimi tanıydırlar. Düşmənə arxa çevirib qaçmaq yox, onun üzərinə şir kimi atılmaq, kişi kimi vuruşmaq lazımdır. Bu, Telmanın bir döyüşçü kimi həyat qayəsi idi. 1994-cü ildə Novruz bayramı ərəfəsində Telman Horadız uğrunda döyüşlərdə əbədiyyətə qovuşmuşdur.

Balakişi dayının ailəsində çoxlu oğul-uşaq olsa da, hərənin öz yeri var. Valideyn üçün bütün övladlar əzizdir. Amma tək bircəsinin belə cismanı yoxluğunun ata-anaya nə qədər ağır təsir etdiyini başa düşmək heç də çətin deyildir. Valideyn bir onda təsəlli tapır ki, oğlu mərd olub, biabircasına meydandan qaçmayıb. Ad qoyub gedib, tək-tək adama qismət ola biləcək ad: şəhidlik.

2000-ci ilin 9 May günü bu ailədə bir oğlan uşağı dünyaya göz açdı. Bəşəriyyətə qələbə sorağı verən bir gündə Balakişi dayının evində körpə Telman yenidən həyata gəldi. Bu evdən Telman oğul kimi getdi, körpə Telman nəvə kimi qələbə adı ilə gəldi. Əmisinin adını daşımaq və ucaltmaq üçün gəldi. Ruhun şad olsun, Telman. Ata ocağında adın yenə ucadan səslənir.

T. Sahibcanov 1974-cü ildə anadan olmuşdu.




Nasir hələ məktəblidir. Dördüncü sinifdə oxuyur. Kiçik olsa da şəhid atasının adını uca tutur, bu barədə yaşıdlarına həvəslə danışır. Danışır, danışır və... birdən qeyri-ixtiyari doluxsunur. Onu xatırlaya bilmir, axı atası cəbhəyə gedəndə o, çox körpə idi.

«Mənim atam qoçaq olub, qorxmaz olub. Düşməndən qətiyyən çəkinməyib, neç-necə ermənini öldürüb. O, şəhiddir. Şəhidlərin xatirəsinə hamı hörmət edir».

Nasir şən və nikbin uşaqdır, həm də əliaçiq və səxavətlidir. Yoldaşına kömək etməyi özünə borc bilir.

Nəbi Hacıgäyev cəbhəyə könüllü gedən qobululardan biri idi. Onun barəsində yalnız xoş soraqlar gəlirdi. Səngər yoldaşları da, komandirləri də Nəbinin qoçaqlığına yaxşı bələd idilər. Bilirdilər ki, ölər, amma düşmənə əyilməz, aman verməz. Elə belə də oldu. Fizuli bölgəsində gedən döyüslərin biri Nəbi üçün sonuncu oldu (1993-cü il 22 dekabr).

N. Hacıgäyev 1968-ci ildə doğulmuşdu.




Əliyoldaş babasının adını daşıyırı. Qədirnisə xala on oğul, dörd qız böyütsə də, atasının adını qoyduğu Əliyoldaşı daha çox sevirdi. Qarabağ döyüslərinə yola saldığı dörd oğlundan ən çox Əliyoldaşdan nigaran idi. Ana ürəyidir, o biri balaları – Teymur da, Elman da, Telman da onun üçün əziz idi, amma ürəyinə nəsə damıbmış – Əliyoldaşdan ötrü çox narahatçılıq keçirirdi.

Talelər necə də oxşar olmuş. Baba Əliyoldaş Zərbəli oğlu İkinci dünya müharibəsində, nəvə Əliyoldaş Cəlil oğlu isə Qarabağ döyüslərində həlak oldu. Babanın mətinliyi nəvənin cürətində tamamlandı və bir nəslin qəhrəmanlıq das-tanına çevrildi.

2001-ci ilin yazında Əliyoldaş Cəlil oğlunun ruhu şad oldu. Mehdiabad qəsəbəsində şəhid ailələri üçün inşa olunmuş binada onun da ailəsinə mənzil verdilər. Kaş indən belə daim bu mənzildən oğul yadigarının firavan günləri bir-birini əvəz etsin, şəhid atanın da ruhu şad olsun.


Ə. Cəlil oğlu 1962-ci ildə anadan olmuş, 1994-cü ildə əbədiyyətə qovuşmuşdur.



## AŞURUN SON DÖYÜŞÜ

Aşur Kəriməğa oğlu çox gənc idi. 1974-cü ildə təvəllüd tapmışdı. Buna baxmayaraq sanki uzun bir hünər yolu keçmişdi. Fikrimizi səngər yoldaşının onun son döyüşü barədə izahatı ilə təsdiq edə bilərik.

Aşurun döyüşçü yoldaşı sırravi əsgər Sədiyar Süleymanovun qərargah rəisinin müavini mayor Behbudov tərəfindən təsdiq edilmiş 20 dekabr 1992-ci il tarixli izahatında göstərilir: «Mən 28 oktyabr 1992-ci ildə Həsənbalayev Aşur ilə birlikdə Fərrux dağı uğrunda gedən döyüşdə iştirak etmişəm. O, həmişə qabaqda gedirdi. Atışma qızışmışdı. Səhər saat 8-də o, artıq Fərruxun yüksəkliyində vuruşurdu. O, təpədən yavaş-yavaş aşağı enərək əlini atıb qumbaradan istifadə elədi. Bu vaxt biz ondan bir az aralıdaydıq. Hər şey aydın görünürdü. O, düşmənin üç atəş mövqeyini əl qumbarası ilə susdurdu. Ermənilərin mövqeyinə o, çox yaxın getmişdi. Aşur olan yerdə bizim uşaqlarımızdan yaralı çox idi. Biz Aşurla yaralıları daşıyırdıq. Bir neçəsini gətirəndən sonra mən Aşuru orada görmədim. Bir xeyli axtardıqdan sonra onun meyidini tapdıq. Ermənilər onu snayperlə düz kəlləsindən vurmuşdular».




## LÖKBATANDA YAŞAMIS QOBULU ŞƏHİDLƏR

1. Əliyev Emin Balaqardaş oğlu
2. Əliyev Əli Cənnət oğlu
3. İsmayılov Xanbala Hacıverdi oğlu
4. Qəhrəmanov Cavanşir Hüseynaga oğlu
5. Məcidov Novruz Gülməmməd oğlu
6. Rəhimov Zakir Alişan oğlu
7. Salmanov Rəfail Oruc oğlu

\* \*

Qobulu şəhidlər haqqında qısa hekayətlərimizi burada tamama yetirsək də onların ömür kitabları, hünər salnamələri indən belə zaman-zaman oxunmalı və xatırlanmalıdır. Çünkü bu cəsurlar sadə insan ömrü yox, müqəddəsliyə bürünmiş şəhid ömrü yaşıdilar. Çoxları üçün əlçatmaz, ünyetməz olan vətən duyğuları ilə süslənmiş ölümə əsl kişi kimi iyıləndilər.

Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin!



## VƏTƏN YOLUNDА YARALANANLAR VƏ ƏLİL OLANLAR

Abbasov Abbas Hacı Xaspoldad oğlu  
Ağaverdiyev Rəşadət Nadir oğlu  
Ağəliyev Alim Qulu oğlu  
Aslanov Vidadi Əlağa oğlu  
Baxışov İbad Baxşəli oğlu  
Bəhramov Bəhram Yusif oğlu  
Cəfərov Fikrət Cəfərqulu oğlu  
Dadaşov Vüqar Həmidağa oğlu  
Əliyarov İlqar Əliyoldaş oğlu  
Əliyev Rövşən Ali oğlu  
Əliyev Vahid Gülağa oğlu  
Gülmaliyev Tərlan Teymur oğlu  
Heydərov Polad Atamoğlan oğlu  
Həsənov Ramiz Ağahüseyn oğlu  
Xalıqov Mais Xalıq oğlu  
Qasımov Qabil Baləmi oğlu  
Quliyev Əli Məşədi Cəbrayıl oğlu  
Mürvətov Dəyanət Qüdrət oğlu  
Mütəllimov Məlik Bəyəli oğlu  
Nəsrullayev Elxan Əbülhəsən oğlu  
Novruzov Məmmədhüseyn Şamil oğlu  
Rəhimov Vaqif Ağaverdi oğlu  
Salmanov Baba Abdulla oğlu  
Soltanov Gülbala Balağa oğlu  
Sultanov Balakışi Əvəz oğlu

## BU DA BİR QISMƏTDİR

Hərbi işə olan həvəs Vahidin taleyini ordu ilə bağlamışdı. Əsgəri xidmətdən sonra orduda işləmək özündən asılı olmayan səbəblərə görə ona bir müddət nəsib olmasa da Vahid inadından dönmədi. Bir neçə il qeyri-bir sahədə işləyib hissə komandırliyinə yenidən etdiyi müraciət, nəhayət, 1984-cü ildə müsbət qarşılandı. Onu işə götürməklə bərabər keçmiş Qorki vilayətinin Mumin qəsəbəsindəki praporşiklər hazırlayan məktəbə oxumağa da göndərdilər. Bir illik təhsildən sonra hissəyə kiçik zabit kimi qayıdan V. Əliyevə atıcı tağım həvalə edildi.

1992-ci ildə ordu milliləşəndən sonra Vahid artilleriya silahlarının təmiri üzrə tağım komandiri tək Zəngilan, Qubadlı, Fizuli, Ağdam, Ağdərə, Tərtər, Tovuz, Qazax cəbhələrində döyüş sursatının təmiri ilə məşğul olmuşdur. 1994-cü il yanvarın 4-də hissə komandiri Fizulinin Kərimbəyli kəndində təcili olaraq Vahidin həmin kəndə gəlməsini əmr edir. Toplar təmir olunmalı idi. Vahid gələnədək döyüşçülər mövqeyi dəyişib topları qoşub aparmışdır. Vahidgilin maşını demə minalanmış sahəyə düşübüş. Nədənsə, minalanmış 12 zonanı sağ-salamat keçsələr də 13-cüdə... Hər şey bircə anda baş verdi və Vahid özünə gələndə tamam başqa bir vəziyyətlə üzləşdi... Bu da bir qismətmış. Tale yazısından da bircə qarış kənara çıxmamaq qeyri-mümkündür.

V. Əliyev I qrup əlildir. Hər iki ayağından məhrum olan bu nikbin insan taleyi ilə razılaşır, indən belə cavanlara müharibə qismət olmamasını dua edir.



## BAYRAQ DALĞALANIRDİ

Cəmi 27 il ömür sürmüş Yaşar Ağamirzə oğlu Əlicanov (1965-1992) vətən fədaisi kimi tanınır. Həyatını Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmişdi. Üç rəngli dövlət bayraqımızın qadağan olunduğu illərdə o, həmin bayraqı evlərinin üstündən asmış, heç bir hədə-qorxu və təqib onu haqq yolundan döndərməmişdir.

Yaşar həm də şair təbli idi. «Qəmli» təxəllüsü ilə şerlər yazır. Daha çox vətən mövzusuna müraciət edirdi. Onun şerlərindən üçünü diqqətinizə çatdırırıq.

### Çünki vətən anadır

Axırı üz tutacaqsan Allahın dərgahına,  
Çalış ki, tuş gəlməyəsən müşrükün günahına.

Zalimə tərif demə, məzlumların həmdəmi ol,  
Uyma beş günlük dünyada şeytanın tamahına.

Ömrünü sərf eylə elmə, özünü çox sadə tut,  
Həmişə rəhmət oxutdur ölüvün ərvahına.

Vətəni canından çox sev, çünki vətən anadır,  
Şəhidlərə lay-lay deyir, bir qulaq as ahına.

Bu gün qeyrət dəmidir, sən həyatda mübariz ol,  
Azadlıqçın çalışan yetər mütləq sabahına.

## Ağlaram

Araz dərdim mənim, Təbriz nisgilim,  
Yoxdur bir əlacım, yaşı-qan ağlaram.  
Dayanıb bu tayda üzü o taya –  
Ərdəbil, Marağa, Zəncan... ağlaram.

Dövran bizə eylədikcə xəyanət,  
Qorxaq olduq, bizi boğdu cəhalət.  
Özümüzdə əgər yoxsa cəsarət,  
Kim duracaq bizə həyan, ağlaram.

Dərbənd bu gün yarı canla yeriyir,  
Qarabağım gah ağlayır, kiriyir.  
Araz axıb dərdin Kürə ələyir,  
Dözə bilmir bu dərdə can, ağlaram.

Toyunuzdan, yasımızdan bixəbər,  
Ömür keçir gahdan şirin, gah zəhər.  
Parçalandı elim mənim sərasər,  
Yada salıb Şəhriyardan, ağlaram.

Yaşar deyər arzumuza biz çatib,  
Nəşəmizi qəmimizə biz qatib,  
Şimal, cənub kəlməsini biz atib,  
Nə vaxt olluq AZƏRBAYCAN?, ağlaram.

## Təbriz

Sən pərvanə, mən də şəməm,  
Neyləyim ki, səndən genəm.  
Sən mənimsən, mən səninəm,  
İnan mənə, inan, Təbriz.

Necə vardın elə qaldın,  
Millət xəyalına daldın.  
Şəhriyari yola saldın,  
Çoxalıbdır yaran, Təbriz.

Mərd oğulların oyandı,  
Sinən səngərtək dayandı,  
Araz al-qana boyandı,  
Çoxmu getdi cavan, Təbriz?

Gül-çiçəyin niyə soldu,  
Üstünə duman, çən doldu.  
Araz çayı çəpər oldu,  
Ey içindən yanın Təbriz.

Axı mən nə eyləmişəm,  
Heç üzünü görməmişəm.  
Səndən xəbər bilməmişəm,  
Günüm olub nalan, Təbriz.

Bizi xəlq eyləyib xuda,  
Yaşayıram mən qorxuda.  
Səni görürəm yuxuda,  
Bağrim olur al-qan, Təbriz.

Mənim şöhrət-şanım sənsən,  
Əzəl gün, ünvanım sənsən.  
Anam Bakı, canım sənsən,  
Nə yatmışan, oyan, Təbriz.

Yaranmışam şair təbli,  
Dolanıram qəmli-qəmli.  
Əldə dəsmal, gözüm nəmli,  
Ağlar qalib balan, Təbriz.

Anaların ağlar gözü,  
Mərd oğullar qalxar özü.  
Kimiłr ki, deyir haqq sözü,  
Yeri olur zindan, Təbriz.

Karlaşib burda qulaqlar.  
Həm şah ağlar, həm qul ağlar.  
Dövran edir ağ qulaqlar,  
Bizə olub sultan, Təbriz.

Niyə qoydun bizi darda,  
Bülbül qalib ahu-zarda.  
Ana – orda, bala – burda,  
Tökür gözdən leysan, Təbriz.

Müsəlmanam - islam dinim,  
Bu sözlərim deyil yeni.  
Yada sal Qobu kəndini.  
Doğma yurdum dolan, Təbriz.

Vaxt gələr əzəlləşərik,  
Şadlanıban dəmləşərik.  
Ümid var ki, birləşərik,  
Hələ ki, var güman, Təbriz.

Qəlbimdə var neçə yara,  
Çox güman tapılar çara.  
Köməkdir sənlə Yaşara.  
O müqəddəs Quran, Təbriz.

## KİTABIN İÇİNDƏKİLƏR

### İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

1. Vokov F.Y. Azərbaycan övladlarının ölməz igidliyi. – Bakı: Azərnəşr, 1975. - 217s.
2. Orucov Q. Azərbaycan Qafqaz döyüslərində. – Bakı: Azərnəşr, 1984. – 157 s.
3. İlkin Q. Bakı və bakılırlar. – Bakı, 1999.
4. Kazımzadə K. Müharibə dövrünün plakatları. «Elm və həyat» jurnalı, 1975-ci il, № 5, səh. 16.
5. Nəsibzadə N. Azərbaycan ordusu. «Ədəbiyyat və incəsənət» qəzeti, 1989-cu il 15 dekabr.
6. «Mübarizə» qəzeti, 1990-cı il 4 noyabr.
7. «Azərbaycan ordusu» qəzeti, 1993-cü il, 28 may.
8. «Abşeron» qəzeti, 1970-ci il 7 aprel.
9. «Abşeron» qəzeti, 1970-ci il 29 sentyabr.

Nəcib təşəbbüs ( <i>Baba Daşdiyev</i> ) .....	3
Giriş .....	4
1918-ci il hadisələrindən məqamlar .....	6
İlk milli ordunun döyüşçüləri .....	17
Onlar geri dönmədilər .....	20
Ata-oğul qoşa getdi .....	41
Ailə bir cüt oğul verdi .....	41
Əzizlərdən əzizlər .....	42
Həyatları bahasına .....	43
Cəbhənin iki qanadı .....	46
Solmayan şöhrət .....	50
Ömrün ixtiyar çığı .....	52
Günahkar cəmiyyət idi .....	62
Ana oğul gözləyirdi .....	64
Qarabağ müharibəsi veteranları .....	65
Şəhidlik zirvəsi .....	67
Qardaşına bənzədi .....	68
«Kişi meydandan qaçmaz» .....	69
Başqalarının həyatı naminə .....	70
Telman, adın yaşayır! .....	71
Ata adı övlad üçün fərəkdir .....	72
Babası kimi .....	73
Aşurun son döyüşü .....	74
Lökbətanda yaşamış qobulu şəhidlər .....	75
Vətən yolunda yaralananlar və əlil olanlar .....	76
Bu da bir qismətdir .....	77
Bayraq daşgalanırdı .....	78
Istifadə edilmiş ədəbiyyat .....	82

Yığılmağa verilib: 13.05.99. Çapa imzalanıb: 26.03.02.

Ofset çap. Format 84x108 1/32. Qarnitür: *Fincs*.

Həcmi: 5,25 ç.v. Tiraj 300 nüsxə. Sifariş № 34

Nəşriyyatın direktoru: Telman Vəlixanlı

Nəşriyyat redaktoru: Əliş Mızralı

Texniki redaktor və üz qabığının işlənməsi: Mətanət Qaraxanova

Bədii tərtibat və kompüter dizaynı: Səbinə Məmmədova

Operator Nuriyə Əsgərova

“Mütərcim” TM

Bakı şəh., H.Aslanov küç., 80

tel./faks 94 85 65

“Qızıl Şərq” mətbəəsi

Bakı şəh., H.Aslanov küç., 80

tel. 94 66 25

## OXULARIN NƏZƏRİNƏ!

Silsilənin «Yaddaş» adlanacaq ikinci buraxılışında kəndin yaranma tarixi barədə mülahizələr, məhəllələr, nəsillər, coğrafi yer adları, qobuluların danişığında işlənən sözlərin mənə çalarları, xatirələr və digər maraqlı məlumatlar öz əksini tapacaqdır.

6000

